

**EVDƏ QAL,
SAĞLAM QAL**

Prezident İlham
Əliyevla Dünya Bankının
yeni vitse-prezidenti və
digər nümayəndələri
arasında videokonfrans
keçirilib



Birinci vitse-prezi-
dent Mehriban
Əliyeva tibb
işçilərini peşə
bayramı münasibatla
təbrik edib



QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
ürün ən əziz qəzətdir

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 100 (6065) 18 iyun 2020-ci il. Qiyməti 40 qəpik

"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.



Bax 8

"Milli şura"çılar, gələcəyə nə
qədər tələssəniz də keçmişinizi
özünüzlə aparacaqsınız

Bax 10



"Dağıdıci
ünsürlərin
"birlik",
"həmrəylik"
adi altında ya-
ratdıqları qon-
darma qurum-
ların xarici dai-
rələrin layihəsi olduğu və "fəaliyyətlə-
rinin" əsasında da məhz himayədarlarla-
rina xidmətin dayandığı sərr deyil. Ta-
rixə müraciət edək. Radikal düsərgə-
də müxtəlif zamanlarda müxtəlif
adlı altında "birlik"lər yaradı-
lib, amma sonları tarixin zibili-
liyi olub. SİDSUH, DUBB,
DUH, "beşlik", "dörd-
lük" və sair kimi
...



**"Barselona" Messi ilə
müqaviləni uzadır?**

"Barselona" yaxın vaxtlarda kapita-
nin Lionel Messi ilə yeni müqavilə-
nin detallarını razılaşdıracaq. Bu
barədə "Mundo Deportivo" məlumat
yayıb. Rəhbərliyin argentinli hücum-
çuğu 1+1 illik yeni sözleşmə təklif etdi-
yi bildirilir...

Bax 16

**Prezidentə yazırlar:
"Bir daha
əmin olduq ki, ən
çətin günlərdə
güvənə biləcəyimiz
rəhbərimiz var"**

**Çarukyan faktoru Paşinyan
hakimiyyətini devirmək üzrədir**



"Çiçəkliyən Ermənistən" partiyası-
nın deputatları ölkə parlamentini
boykot edirlər. SİA erməni KİV-ləri-
nə istinadən xəber verir ki, bu barə-
də siyasi təşkilatın parlament fraksi-
yasının üzvü Arman Aboyan deyib.
Belə ki, onun sözlərinə görə, bu addım partianın rəhbəri
Qagik Çarukyanın deputatlıq mandatının əlindən alınması,
toxunulmazlığının aradan qaldırılması və həbsi..."

Bax 12

**Baş infekzionist: "İnsanların məcburi
Bakıda saxlamaq düz deyil"**



Bax 7

**Taksidən istifadə edən şəxs
ön oturacaqda əyləşə bilərmi?**

Taksi xidmətindən istifadə edən sənisiñ-
lərin sayı iki nəfərdən çox deyilsə, onlar
yalnız arxa oturacaqlardan istifadə edərək mən-
zil başına çatmalıdır. Bu barədə SİA-ya açıq-
lamasında Nəqliyyat, Rabitə və Yüksek Texno-
logiyalar Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə elə-
qələr sektorunun müdürü Nuridə Allahyarova bildirib...

Bax 14

Rəsul Quliyev:
"Bunları xalq
özü cəmiyyətdən
təcrid etməlidir"



Bax 14

**Azərbaycanla
Belarusun ticarət
dövriyyəsi
113 milyon dollara
yaxın olub**



Bax 10

**Daha 3 xəstəxana
koronavirus
xəstələri üçün
ayrıldı**



Bax 7

Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib

Dünya Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qazax üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilib. AZERTAC xəbər verir ki, videokonfrans iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

-Sizi görmək çox xoşdur.

Anna Byerde: Təşəkkür edirik. Qarşılıqlıdır. Günortanzı xeyir.

Prezident İlham Əliyev: Günortanzı xeyir. Sizin sabahınız xeyir. Sizdə səhərdir.

Anna Byerde: Beli.

Prezident İlham Əliyev: Şadəm ki, gələcək planlarımız barədə danışmaq və ola bilsin ki, artıq görülmüş işlərə nəzər salmaq üçün imkənimiz var. Biz Dünya Bankı ilə əməkdaşlığın səviyyəsindən çox məmənunuq. Azərbaycana və sizin maliyyə dəstəyinizlə həyata keçirdiyimiz mühüm layihələrə göstərdiyi davamlı dəstəye görə Dünya Bankına çox minnətdarlıq. TANAP-a göstərdiyiniz dəstəye görə xüsusi təşəkkürler. Yəqin ki, bildiğiniz kimi, Cənub Qaz Dəhlizli layihəsinin icrası sona yaxınlaşır. Ümidvarlı ki, bütün tikinti işlərinə bir neçə aya təmamlayacaq. Əlbəttə ki, Dünya Bankının Cənub Qaz Dəhlizininin mühüm hissələrindən olan TANAP-in icrasına verdiyi töhfə yüksək qiymətləndirilir. Sözsüz ki, bu, digər bankların da bu mühüm layihəni dəstəkləməsi üçün yaxşı sıgnal olur.

Mən, həmçinin artıq icra edilmiş layihələri nəzərdən keçirirdim. Onlar bir çox sahələri əhatə edir. Biz çox mühüm töhfəyə görə olduqca minnətdarlıq, ümumilikdə layihelər 3,5 milyard dollardan çox vəsait ayrılib. Əlbəttə, bizim gələcək üçün daha çox planımız, ölkənin müasirleşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və sözsüz ki, infrastrukturə investisiya yatırımlısının davam etdirilməsi ilə bağlı planlarımız var. Beləliklə, mən əminəm ki, gələcəkdə çox mürşət əməkdaşlığıımız olacaq.

Mən, həmçinin özünüməşgulluq programı ilə bağlı bize dəstək göstərilməsinə dair müraciətimə dərhal cavab verdiyinə görə Dünya Bankına xüsusi minnətdarlığımı bildirmək istədim. Həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunmuşdu və bir ildən də az müddət ərzində biz artıq bütün hazırlıq işlərini tamamlamışq. Məne məlumat verilib ki, Dünya Bankının özünüməşgulluq layihəsində iştirakçı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq. Buna görə təşəkkür edirik. Bu il biz bu programla 15 minə yaxın adamı əhatə etməyi planlaşdırıraq və əlbəttə, ki, Dünya Bankı tərafından əlavə maliyyəlaşdırma yüksək qiymətləndirilir və alqışlanır.

Anna Byerde: Teşəkkür edirəm, Zati-aliləri. İlk növbədə, bu görüşü təşkil etdiyinize görə çox sağ olun. Mən Sizinlə görüşməkdən həqiqətən də memnunum. Mən Sizinlə Azərbaycanda görüşməyi çox istərdim. Amma dünyada baş verənləri nəzərə alsaq, həle ki, görüşləri bu cür keçirməli olacaq. Lakin çox yaxın gələcəkdə Sizinlə Azərbaycanda görüşəcəyime ümidi edirəm.



Mən, həmçinin tərefdaşlığa görə və birlikdə bir çox sahələrde İslədiyimiz komandaya minnətdarlığımı bildirmək istədim. Əlaqələrin necə möhkəm olduğunu görməkdən məmənunam. Tərəfdəş kimi Dünya Bankına olan etimadınıza görə Size çox təşəkkür edirəm. Mən bu vəzifənin icrasına başladığımızdan bu yolu davam etdirməyimizi səbirsizliklə gözləyirəm. Bir daha buna görə təşəkkür edirəm.

Həmçinin mən Dünya Bankı adından Azərbaycanın Beynəlxalq İnkışaf Assosiasiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirmək istədim. Bu addım çox yüksək qiymətləndirilir. Sizin en yoxsul ölkələr üçün olan fondumuzu dəstəkləməyiniz bizim tərəfimizdən həqiqətən çox yüksək qiymətləndirilir. Düşünürəm ki, bu, bizim elaqələrimizi daha irəliyə aparr. Buna görə həqiqətən də minnətdarlığını bildirmək istədim. Mənim üçün burada olmaq məmənuniyyətdir. Mən təxminən 5 illik fasılədən sonra regiona qayıdırıram. Geri qayıtməq möhtəşəmdir. Mən Dünya Bankındaki fəaliyyətinin əhəmiyyətli bir hissəsini bu regionda keçirmişəm. Bu, mənə çox yaxın olan regiondır. Ötən dəfə regionda olarken təxminən 4 ay Azərbaycandakı proqrama birbaşa nəzarət etmək mənə nəsib olub. Bu müddət ərzində, həmçinin ölkə ilə tərefdaşlıq çerçivəsi təsdiq olunub. Mən son neçə ildə bu tərefdaşlıq çerçivəsinə həyata keçirilməsini görməkdən çox məmənun oldum. Mən TANAP layihəsinin ilkin mərhələlərində iştirak etmişəm, ona görə də ona yaxşı belədəm. Mən bu layihə münasibətə Sizi bir daha təbrik etmək istəyirəm. Bu, bizim buna bənzər nəyise dəstəkləyə bilməyimiz və həm kredit əməliyyatlarını, həm də birgə apardığımız işimizi nə dərəcədə yaxşı mənimsədilimizi göstərən həqiqətən de flaqlanıb. Mən bir daha təşəkkürümü bildirmek istəyirəm. Birləkde əldə etdiyimiz yaxşı irəliliyi davam etdirəm və onu daha yüksək səviyyələrə qaldırmağı səbirsizliklə gözləyirəm. Mən, həmçinin qeyd etməliyim ki, Azərbaycanla bağlı məlumatları oxuyarkən ölkənin "Doing Business" hesabatında reytingini görməkdən həqiqətən də məmənun olmuşam. Mən bu münasibətlə de Sizi təbrik etmək istəyirəm. Düşünürəm ki, bu, dəyişikliyin dəha bir sütutdur. Siz qeyd etdiyiniz kimi, iqtisadiyyatınızın şaxələndirilməsi

üçün "Doing Business"da iqtisadiyyatın inkişafı baxımından yaxşı göstəricidir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti Anna Byerde bildirdi ki, koronavirusun təsiri in olduğunu bir dövrdə yaşayırıq. O, ölkəmizdə icra olunan özünüməşgulluq layihəsinə toxundu, kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıqdan danışı.

Dünya Bankının ölkəmizdəki rəhbəri Navid Hassan Naqvi 4 il Azərbaycanda fəaliyyət göstərdiyini məmənunluqla qeyd etdi. Vurğuladı ki, fəaliyyətinin başa çatması ilə bağlı ölkəmizi zəngin təessüratlarla tərk edir. O, dövlətimizin başçısına Dünya Bankının ölkəmizdəki fəaliyyətinə göstərdiyi dəstəye görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev: Teşəkkür edirəm, Navid. Əlbəttə, təessüf edirik ki, siz bizi tərk edirsiniz. Eyni zamanda, vaxtin necə sürətə keçidiyiğini görürük. Çünkü mən görüşdürümüz ilk vaxtı - sizin Azərbaycanda yenice fəaliyyətə başladığınız vaxtı xatırlayıram. Artıq 4 il keçib. Biz anlayırıq ki, Dünya Bankının əməkdaşları öz yaşayış və iş yeriini çox tez-tez dəyişirler. Lakin mən size "Çox sağlam" demək istəyirəm. Çünkü bizimle olduğunuz bütün bu müddət ərzində siz həqiqətən də əməkdaşlığımıza ve vacib layihələrin həyata keçirilməsinə töhfə verdiniz. Gələcək fəaliyyətinizdə sizə uğurlar arzu edirəm. Sizi yenidən Bakıda görəcəyimə ümidi edirəm. Bizim qonağımız kimi və ya ola bilsin ki, yəni vezifədə. Əməkdaşlıq üçün təşəkkür edirəm.

Sonra Dünya Bankının Azərbaycana yeni təyin olunan rəhbəri Sara Maykl çıxış edib:

-Salam, Zati-aliləri. Mən bu vəzifəyə təyin olunmaqdən həqiqətən şərəf hissi keçirirəm. Mən hökumətlə birgə çalışmağı, tərefdaşlığı məzədi dərinləşdirməyə davam etməyi səbirsizliklə gözləyirəm. Mən əvvəller Azərbaycanda və regionda çalışmışam. Bura artıq elə bir ölkədir ki, o, mənim üreyimə yaxındır. Mən bu təcrübədən çıxış edərək irəliyə doğru addımlayacağımıza ümidi edirəm.

Prezident İlham Əliyev: Teşəkkür edirəm. Pandemiya bitən kimi biz sizi gözləyirik. Biz yeniden siz qarşılıqla məmənun olardıq. Bize yad olmamağınız düşünürəm ki, bizim üçün çox yaxşıdır. Siz bi-

zim ölkə ilə tanışınız. Bizim etdiklərimizin hamisini bilirsiniz. Çünkü hazırda - iqtisadi islahatlarımızın bu mərhələsində sizin Azərbaycanda fəaliyyətiniz bize kömək edəcək ki, əməkdaşlığı müvafiq qaydada planlaşdırıq və artımı, məşğulluğu yaranan sahələre diqqəti cəmləyək. Siz bizim şaxələndirme, sənaye inkişafı ilə bağlı planlarımızdan məlumatlısunuz. Ona görə də əminəm ki, siz Bakıda çox məşğül olacaqsınız.

Mən bir daha Dünya Bankının Azərbaycan üçün etdiyi bütün işlərə görə minnətdarlığını bildirmək istədim. Bizim "Doing Business" reytingində irəliliyə ilə bağlı xoş fikirləriniz üçün minnətdaram. Bilirsiniz ki, "Doing Business"dəki mövqeyimiz bizim üçün çox uğurlu sahələre diqqəti cəmləmek üçün bir növ motivasiya idi.

Ona görə də hökumətin, administrasiyamın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradıldı. Biz xüsusi geridə qaldığımız sahələrə diqqəti yetirirdik. Biz qısa müddət ərzində çox əsaslı irəliliyə nail ola bildik. Əlbəttə, bu, ölkədəki business mühitini yaxşılaşdırır, daha çox investisiyalardan faydalana bilər. Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıq. Bizim üçün hazırlıda prioritət olan məsələlərə gelincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim. Çünkü biz ilə yaxşı iqtisadi artım göstəriciləri, yaxşı formada olan bütün iqtisadi parametrlərlər birlikdə çox ümidiyərəni başlangıç etdik. Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin bu, azalmadır. Amma ümidiyərəni fakt ondan ibarətdir ki, bizdə kənd təsərrüfatında artım qeydə alınıb - 3 faizdən çox. Qeyri-enerji seyneyində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə alırdığımız iki əsas məsələ şaxələndirməyə esaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır. İkinci iş, iqtisadiyyatın artımı dəha çox iş yeri ile müşayiət olunmalıdır. Çünkü Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhalisi artır. Ona görə də xalqımız üçün dəha çox iş yeri ehtiyacımız var. Xüsusiədə indi bu yeni texnologiyalarla bir çox iş yeri artıq bazarda deyil. Yeni işlər peydə olur. Lakin bu yeni iş yeri üçün bizim insanların xü-

Rəsmi xronika

Prezident İlham Əliyev Ağstafa rayonunda ekin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mıqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 100-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Mıqrasiya Məcəlləsində təsdiq edilmesi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləme haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 101-VIQD nömrəli Qanunun tətbiqi və "Turizm haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-chışış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"de dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"de dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

susi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir. Birge çalışdıqımız digər əməkdaşları arasında artıq programımızın mövcud olduğu özü-nümsəgulluq sahəsindən savayı, digər vacib sahələrdən biri kimi icbari tibbi siqortanın adını qeyd edərdim. Biz ölkə üzrə programı yanvardan başlamağı planlaşdırırdıq. Lakin koronavirus səbəbindən biz bu ilin ilin yanvara qədər təxirə salmalı olduq. Ancaq artıq programın əhət etdiyi bir neçə şəhərimiz var. Neticələrimiz yaxşıdır. Ona görə də il bitməzdən qabaq düşünürəm ki, sizinlə müvafiq qaydada bu sistemindən işləməyənən üzərində işləməyə davam edəcəyik. Çünkü bu, bizim üçün yenidir. Bir məsələ ondan ibarətdir ki, bu 1, 2 və 3 şəhərdə tətbiq olunur. İkinci məsələ isə ondan ibarətdir ki, bütün ölkədə tətbiq olunacaq.

Ardı Səh. 3

Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib

Əvvəli-Səh-2

Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən biri de suvarma və su təchizatı ilə bağlı məsələlərdərdir. Mən gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə Baş Nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir çox nazir bu komissiyadan üzvüdür. Çünkü təəssüf ki, infrastrukturun çox hissəsinin istismar müddəti bitib. Bəzi ərazilərdə bizi 40, hətta 50 faiz su itkimiz olur, təsəvvür edin, su resurslarının çatışmadığı bir ölkədə. Xüsusile öten il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin. Bilirsiniz, sudan bu cür sui-iştifadə qəbul edilməzdər. Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı 1 və ya 2 ay ərzində atmağı planlaşdırıraq. Ona görə də maliyyələşmə, nəzarət və məsləhətəşəfə baxımından mən Dünya Bankını bizim tərəfdəsimiz olmağa dəvet etmək istədim. Çünkü sizin bu sahədə çox böyük təcrübəniz var. Ona görə də bu sahənin gündəliyimizə daxil ediləcək məsələlər arasında adını çəkərdim.

Siz, həmçinin kənd təsərrüfatını qeyd etdiniz. Biz sizinle bu sahədə çalışırıq. Biz kənd təsərrüfatının rəqabətqabiliyyətliyini artırmağı və necə irəliləməyimizlə bağlı anlayışımız olmalıdır. Çünkü biz təkcə öz resurslarımızla ehtiyaclarımızı təchiz etməli deyilik, həm də daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün biz mövcud ixrac bazarlarına da daha çox cəlb olunmaliyiq və yeni bazarlar haqqında düşünməliyik. Bunlar hamısı sonuncu reabilitasiya mərhələsində olan nəqliyyat və logistik infrastrukturla bağlıdır. Dünya Bankı sayesində bizi bu sahədə çox vacib layihələr icra etmişim. Hazırda biz əsasən Şimal-Cənub neqliyyat dəhlizlə üzərində çalışırıq. Çünkü Şərqi-Qərb artıq həyata keçirilib. Paytaxt şəhərdən şimal və cənub sərhədlərinə qədər dəmir yolu şəbəkəmizin reabilitasiyası... Dəmir yolu mövcuddur, lakin yeni yüksək həcmərinə görə bizim müasirleşməye ehtiyacımız var. Beləliklə, bu layihə də bizim gündəmiimizə daxildir.

Mən, həmçinin məhkəmə sistemimizə dəstəyinə görə minnətdarlığımı bildirmək istədim. Mən şəxsən yeni məhkəmə binalarımızın açılış mərasimində iştirak etmişəm. Təkcə binalar deyil, həmçinin sistemlər, texnologiyalar. Bütün bu layihələr Dünya Bankının dəstəyi ilə həyata keçirilmişdir. Pandemiya ilə əlaqədar vəziyyəti nəzərə alaraq təbii ki, postpandemiya dövrü böhranını idarə etmek üçün bizim ölkə strategiyasına ehtiyacımız var. Çünkü bizim iqtisadiyyatımızın bəzi sahələri ciddi şəkildə zərər çəkdi. Xüsusile də yaxşı nəticələrimiz olan və son 4 ilde artım olduğu turizm sahəsi. Həqiqətən Azərbaycan turizm xəritəsində maraqlı istiqamətə əvirilib. Beləliklə, pandemiyadan sonra bizi bu sektoru canlandırmış və Azərbaycanı yenidən xarici turistlər üçün cəlbəci etmək istiqamətində çox çalışmalıyiq. Çünkü turizm sərbəst konvertasiya olunan valyuta yaradan sektorlardan biridir. Qeyri-neft və qeyri-qaz ixracından gələcək daha çox sərbəst konvertasiya olunan valyuta ehtiyatlarına ehtiyacımız var. Ona görə də kənd təsərrüfatı, turizm, texnologiya düşünürəm ki, bizim diqqətimizi cəmlədiyimiz əsas sahələr olacaq.

Sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək dedi:

-Təşəkkür edirəm cənab Prezident. Hörmətli xanım vitse-prezident, hörmətli həmkarlar. Mən Dünya Bankı və Azərbaycan arasından uzaq məsəldələr əməkdaşlığına tərtixəsini qeyd etmək istəyirəm. Bu əməkdaşlıqla 15-17 il ərzində təkan verilmişdir və bu müddədə Azərbaycan iqtisadiyyatı 3 dəfə artmışdır. Yoxsulluq probleminin öhdəsinə gəlinmişdir. Cənab Prezident, icazənizle hansı növ antiböhran tədbirlərinin görülmesi ilə bağlı bir neçə söz demək istəyirəm. Bildiğiniz kimi, Azərbaycan bu böhranla əlaqədar çağrışalarla - xüsusile əsas ixrac etdiyi məhsulların qiymətlərinin düşməsi ilə bağlı çağrışalarla üzəşmişdir. Lakin biz makroiqitsadi sabitliyi qoruya bilmişik, inflyasiyanın səviyə-

yəsi təqribən 3 faizdir. Milli valyutanın kursu sabitdir və mübadilə kursu üzərində heç bir təzyiq yoxdur. Proqnozlara görə, bu ilin sonuna gedən çox cüzi bir resessiya olacaq. Lakin maliyyə sektorunda vəziyyət çox sabitdir və həmçinin bəzi qeyri-sabit bankların sistemdən çıxarılmışına nail olmuşdur. Həmçinin cənab Prezident, qorunan əmanətlərin siyortalanması üzərə qanunun müddəti artırılmışdır və maliyyə sektorunda sabitliyin qorunması üzərə bütün addımlar atılacaq.

Elman Rüstəmov Dünya Bankı ilə potensial əməkdaşlıq sahələrində danışdı. Qeyd etdi ki, keçən il Dünya Bankı ilə yeni milli iqtisadi inkişaf strategiyasının hazırlanması üzrə danışqlara başlanıb. Hazırda biz 2016-2020-ci illəri ehətə edən ölkə tərəfdəşliq strategiyaları əsasında çalışırıq və bunun da müddəti cari vəziyyət nəzərə alınaraq bir il artırılmışdır. Mərkəzi Bankın sədri, həmçinin maliyyə sektorunun qiyamətləndirilməsi programı üzərində çalışmağın hər iki təref üçün faydalı olacağına əminliyini ifadə etdi.

Sonra Prezidentin köməkçisi Natiq Əmirov çıxış edərək dedi:

-Çox sağ olun, cənab Prezident. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı COVID-19 global pandemiyası ilə əlaqədar olaraq üçqat fiskal şoka məruz qalmışdır. Birincisi, global ticaretin ve artımın azalması nəticəsində nefit qiyməti əksiləşdirən çox düşdü. İkinci, neftin qiymətinin düşməsindən sonra pandemiyə ilə əlaqədar karantin qədər gəlirlərin, həmçinin iqtisadi və investisiya fəaliyyətinin azalması müşahidə olundu. Üçüncü, pandemiyaya görə səhiyyə, sosial və maliyyə sektorlarına dəstək xərcləri artmışdır. Bu mənfi vəziyyətə baxmayaraq, vergi və gömrük orqanlarının güclü fəaliyyəti sayəsində bu ilin ilk beş ayı üzrə büdcənin icrası müsbət olmuşdur. Bündə profisi 1,1 milyard manat təşkil etmişdir.

Natiq Əmirov bildirdi ki, gələcəkdə bündə siyasi sosial müdafiə və iş yerləri ilə makroiqtisadi sabitliyə dəstəyin göstərilməsi və neft fondunda rahat rezervlər səviyyəsinin saxlanılması arasında optimal balansı tapmaqdən ibarət olan əsas hədəfə cavab verməlidir. O, bunun üçün qaydaları hazırlamaq və optimal balansı tapmaq məqsədilə Dünya Bankı ilə əməkdaşlığı davam etdirməyin məqsədəyinə əsaslanıb.

Xanım Anna Byerde ölkəmizi yaxşı makroiqtisadi və fiskal göstəricilərə malik olmasına münasibətilə təbrik etdi. O, Azərbaycanın koronavirusun vura biliçəyi ziyanı minimuma endirmek üçün müvafiq tedbirler həyata keçirdiyini dedi və bunu yüksək qiymətləndirdikləri bildirdi. Vitse-prezident ölkəmizlə strategiya və sosial-iqtisadi inkişaf programı üzrə birgə əməkdaşlığı hazır olduğunu vurğuladı. Anna Byerde qeyd etdi ki, iqtisadiyyatın şaxələndirilməsi və sosial sektora diqqətin artırılması çox vacibdir və Azərbaycan bu istiqamətdə ardıcıl işlər görür. O, Dünya Bankının tibbi siyorta, su sektorunu, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, texnologiyalar və digər sahələrdə də ölkəmizlə əməkdaşlığı hazır olduğunu bildirdi.

Sonra Bankın Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident, Sizi yenidən görmək həqiqətən çox xoşdur. Sizinlə görüşmək üçün bu, üçüncü fürsətdir və hər görüşümüzde tərəfinizden verilən yüksək səviyyəli strateji yönəldirmə və tövsiyələriniz bizim geleceklə əməkdaşlığımız üçün gözel yol xəritəsi təşkil edir. Bizim uzunmüddətli tərəfdəşligimiz bir daha vurğulamaq istəyirəm. Bu, artıq dələlərlə qeyd edilib. Biz müstəqilliyin inik illərindən, həmçinin 2008-ci və 2011-ci illərdə dünyada yaşanan iqtisadi böhran zamanı Azərbaycanın yanında olmuşdur. Biz COVID-19 pandemiyası dövründə de Sizin güclü tərəfdəsiniz olmaq niyyətindəyik. Cənab Prezident, istəyirəm biləsiniz ki, biz bütün bilik və maliyyə resurslarımızla Sizin yanınızdayıq və hər hansı digər bir dəstəyə ehtiyacınız olduğunu təqdirdə biz buna hazırlıq.

Burada eşitdiyim tövsiyələrinizə bağlı qeydlərimi bildirmək istəyirəm. Birincisi strategiyaya aiddir. Burada bizim şaxələndirmə və inkişafla bağlı misilsiz imkanımız var və Siz də bunu qeyd etdiniz. Mən dövlət investisiyaları yönümlü modeldən özəl sektorun inkişafı modelinə keçidi nəzərdə tuturam. Bu, Azərbaycana yeni bir mövqədən çıxış etməyə imkan verə bilər. Biz hökumətinizə ilkin müzakirələrə başlamışq və bizim vitse-prezidentin qeyd etdiyi kimi, bunu saziş formasında rəsmiləşdirməyim işlərin qısa zamanda həyata keçirilməsini mümkün edəcək.

Zənimcə, bugünkü qlobal böhran inkişafa bir növ yeni təkan verə bilər. Beləliklə, cəmiyyətdə sosial razılığın bərəqərə olunması və insanların buna inamı təmin edilə bilər. İqtisadi artım və məşğulluq məsələləri istənilən strategiya üçün olduqca əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Biz uzun illər ərzində her iki mövzu üzərində geniş şəkildə çalışmışıq.

Dünya Bankı və şəxsən mən yeni iş yerlərinin yaradılması üzərində uzun müddət çalışırıq. Biz 20 il ərzində Dünya Bankı tərəfindən məşğulluq sahəsində icra olunmuş layihələri yenidən təhlil edərək burada özəl sektorunda dayanıqlı iş yerlərinin yaradılmasında yardımçı ola biləcək 3-4 mühüm amili müyyəyət edik. Birincisi, maliyyə resurslarının elçatanlığı, yəni, inkişaf gündəliyini dəstəkləyən maliyyə sektorunun mövcudluğudur. İkinci, bazarlara çıxısdır. Bu gün qlobal səviyyədə təchizat zəncirində mövcud olan gerçilik Azərbaycana yeni mövqədən çıxış etməyə, Avropa və Asiya arasında bağlandı yaradaraq həllədici rola malik olmağa imkanı verə bilər.

Prezident İlham Əliyev: Görülən işlər və gələcək planlarımızla bağlı dediklərinizə görə təşəkkür edirəm. Pandemiya dövründə Azərbaycan müsbət nəticələr göstərir. Hesab edirəm ki, bu, son vaxtlar başlanılmış çox ciddi islahatların yeni mərhelesi sayəsində mümkün olmuşdur. Burada əsas məsələ kələgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun azaldılmasıdır. Çünkü icbari tibbi siyorta yüksək səviyyəli səhiyyə xidmətləri təqdim etmək yanaşı, qeyri-rəsmi məşğulluqla mübarizədə de bizə yardımçı olacaq. Yəni, hələ də kələgədə fəaliyyət göstərənlər aq iqtisadiyyata keçməli olacaqlar.

Bu, vacib nəsiləyətdir və size bir rəqəm deyə bilərem. Öten il bizim vergi və gömrük orqanızımla proqnozdan 600 milyon dollar əlavə vəsait toplayıblar. Əsasən də kələgə iqtisadiyyatının azaldılması sayəsində və bu proses davam edir. Cari ilin ilk 5 ayı ərzində vergi və gömrük orqanları proqnozdan 400 milyon manat artıq vəsait toplayıb. Bu, ticarət münasibətlərinin ciddi zərər gördüyü vaxtda baş verib. Artıq qeyd edildiyi kimi, bizim mili valyutamız sabitdir və zənnimcə, bu da makroiqtisadi sabitliyin mühüm amillərindən. Biz anlayıraq ki, makroiqtisadi sabitlik olmadiğə təqdirdə bütün səylərimiz sarsılacaq. Biz işsiz, azaqəminatlı və pandemiyanın əziyyət çəkən sahələrdə, məsələn, turizm və digər sahələrdə çalışan yüz minlərin insanın dəstəklənməsi üçün 2 milyard dollar həcmində sosial və iqtisadi paket təqdim etmişik. Təkəc kiçik sahibkarların sayı 600 minə yaxındır. Beləliklə, biz həmin vəsaitləri pandemiyanın əziyyət çəkmiş insanlara lazımi dəstəyin göstərilməsi üçün ayırmışq. Qeyd edildiyi kimi, bank sisteminde, həmçinin dəyişikliklər gedir və bəzi bankların lisenziyası leğv edilmişdir. İnsanların siyortalanmış bütün əmanətləri hökumət tərəfindən təmin edilmişdir.

Həmçinin bildirmək istərdim ki, pandemiya zamanı biz qlobal səviyyədə çox feal əlaşlıq. Biz artıq 29 ölkəyə humanitar yardım göstərmişik. Eyni zamanda, hazırda biz 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sedrlik edirik və həmin təşkilatın onlayn Zirvə görüşünü keçirdik. Həmin tədbir çox uğurlu oldu. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində maliyyə yardım göstərmişik. Bu, bizim beynəlxalq öhdəliklərimiz bir hissəsi idi.

Strategiyanın formalasdırılmasına gəldikdə, biz Dünya Bankının iştirakını çox alqışlıyalıq. Fikrimcə, bu, gələcəyimizin planlaşdırılmasında bize elə yardım edəcək ki, hədfləri müəyyənəşdirəndə onlara nail ola bilək. Bir sözə, strategiya məzmuna uyğun çox konkret olmalıdır və onun sayəsində biz dayanıqlı inkişaf məqsədlərinə və enerji sektorundan asılılığının azaldılmasına nail olmalıdır.

Beləliklə, Cənub Qaz Dəhlizi istismara veriləndən sonra, elbəttə ki, Azərbaycanın enerji sektorу daha çox potensial qazanacaq. Qeyri-enerji sektorу onurla rəqəbat apara bilməyəcək, lakin hesab edirəm ki, iqtisadiyyatımızın əsas aparıcı qüvvəsi özəl sektor olacaq. Bu baxımdan, mən Dünya Bankı nümayəndələrinin söylədikləri ilə tam raziyam.

Səhiyyə sektoruna gəldikdə, fikrimcə, son on altı il ərzində səhiyyə infrastrukturuna yatırıdığımız sərməyələr, hazırda bize koronavirusla mübarizə aparmaq imkanını yaratdı, çünkü səhiyyə sistemimiz daha çox insanları müalicə etməyə qadirdir. Əfsuslar olsun ki, sərt məhdudiyyətlərin aradan qaldırılmasından sonra ölkəmizdə yoxlanan insanların sayında artım var. Lakin səhiyyə sistemimiz buna öhdəsidən gelir. Ümid edirəm ki, gələcəkdə də bu imkanlar olacaq. Bir sözə, səhiyyə sistemi yaxşı keyfiyyətini göstərməkdədir. Lakin elbəttə ki, bizim ciddi təkmiləşdirməyə ehtiyacımız var və bunun üzərində birmənali olaraq işləyəcəyik.

Su layihələri haqqında söylədiyim məqamlara qayıdaq, cənab Molineisun söylədiyi "su təhlükəsizliyi" termini ilə tam raziyam. Bu, həqiqətən də bizim üçün təhlükəsizlik məsələsidir. Tam raziyam ki, biz bu sahəyə görə məsuliyyət daşıyan şirkətlərimiz və dövlət təşkilatlarının strukturunun lazımi qaydada formalasdırılmasına məqsədilə təsisat əsasları üzərində çalışmalıyıq. Biz infrastruktur ciddi sərməyələr qoyacaq. Bunlar bizim builki dövlət sərməye programında eks olunub. Ümid edirik ki, Dünya Bankı ilə birgə infrastruktur və qənaət sahəsində biz daha geniş miqyasda işləyə bilərik. Burada qənaətə yeni texnologiyaların tətbiqi və lazımi idarəciliyət nəticəsində nail olunması nəzərdə tutulur.

Qaldıraq istədiyim digər bir məsələ də var və o, daim bizim gündəliyimizdədir. Həmin məsələ ətraf mühitin qorunmasıdır. Bu, xüsusən də Bakı və Abşeron yarımadasına aiddir. Həmin yerlərdə əsrlər boyu neft və qaz hasilatı bizim üçün çox ciddi çətinliklər yaradılmışdır. Biz böyük həcmində təmizləmə əməliyyatlarını aparırıq, lakin ola bilsin, bize daha çox dəstək lazımdır. Bu, xüsusən də texnologiya və məsləhətlər baxımdan verilə biləcək dəstəyə aiddir. Buna görə, fikrimcə, gələcək əməkdaşlığımızın sahələrindən biri Abşeronda və Bakıda neftlə çirkənmiş sahələr üzrə ekoloji layihələrin həyata keçirilməsi ola bilər.

Anna Byerde indiki gərgin bir dövrdə keçirilən bu görüşdə faydalı müzakirələrə imkan yaratdıığın üçün Prezident İlham Əliyev təşəkkürünü bildirdi. O qeyd etdi ki, Dünya Bankı təmaslarının qurulmasına, Azərbaycanda islahatların sürətlənməsinə bundan sonra dəstək verməkdən çox məmənən olardı.

Prezident İlham Əliyev: Sağ olun, xanım vitse-prezident. Tə



Prezident İlham Əliyev: Tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər

Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətində rəsmi "Facebook" səhifəsində paylaşım edib. AZERTAC xəbər verir ki, paylaşimdada "Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər. Azerbaycan həkimlərinə eşq olsun!" sözü yer alıb.

Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib

Azerbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı paylaşım edib.

AZERTAC xəbər verir ki, paylaşimdada deyilir: "Bu gün - 17 iyun ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətində səmimi qəlb-dən təbrik edirəm! Əminəm ki, bu gün bütün vətəndaşlarımız size sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axi, koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınızı əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz



doğma və yaxınlardan uzaqda həyatınızı riskə ataraq xəstəyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümidi bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadıqlıyunuz, pasientlərə xoş münasibətiniz, şəfqət və mərhamətiniz en yüksək qiymətə layiqdir! Sizin hər birinizi hənər, dözüm və en əsasi cansağlığı arzulayıram!".

Türkiyədə fəaliyyət göstərən "Məmərə Qrupu" Strateji və Sosial Araşdırıcılar Vəqfi "Süleyman Dəmirələrə ərməğan" adlı kitab hazırlayıb. AZERTAC xəbər verir ki, kitabın "Məmərə Qrupu"nun rəsmi saytında yerləşdirilən elektron versiyasında ulu öndər Heydər Əliyev ilə görkəmli dövlət xadimi Süleyman Dəmirəlin dostluq və qardaşlıq münasibətlərindən, türk dünyasının bu iki böyük oğlunun Azerbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərindən bahs olunur.

Kitabda Azerbaycan Prezidenti İlham Əliyevin "Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin əziz xatirəsinə" sərləhəli məqaləsi də verilib. Məqalədə dövlətimizin başçısı Türkiyənin IX Prezidenti Süleyman Dəmirəlin mənali həyat yolundan və zəngin dövlətçilik fealiyyətindən söhbət açır, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Görkəmli dövlət xadimi və siyasetçi Süleyman Dəmirəlin bütün həyat və fealiyyətini doğma ölkəsinin rəfahına həsr etdiyi vurgulanıb. Prezident İlham Əliyev yazır: "Atam Heydər Əliyev ilə Süleyman Dəmirəli sənətə dəstək münasibətləri birləşdirirdi. Onların arasında əlaqələr Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri vəzifəsində

Türkiyənin IX Prezidenti Süleyman Dəmirələr haqqında kitabın elektron versiyasında Azərbaycan Prezidentinin məqaləsi verilib

M Back in Soviet time, the borders were sealed off also and there was no communication. The construction of a bridge between Turkey and Nakhichevan, across the Araz River, was vital. Through joint efforts of Heydar Aliyev and Süleyman Demirel the very bridge was built and named the bridge of "Hope". In late May 1992, Süleyman Demirel, accompanied by a large delegation, made a landmark visit to Nakhichevan and inaugurated the bridge together with Heydar Aliyev.

Our state flag hoisted by the Democratic Republic of Azerbaijan in 1918 came down in 1920 after the downfall of the republic. Heydar Aliyev raised that flag in Nakhichevan again while the Soviet Union had still existed. On November 17th, 1990, at the session of the Supreme Council, under the chairmanship of Heydar Aliyev, the very flag was recognized as the official flag.

The ties of friendship with Süleyman Demirel had grown only stronger after in 1993, Heydar Aliyev returned to power, as demanded by the people of Azerbaijan, and was elected a President. They paid reciprocal visits and maintained constant telephone communication.

I witnessed special ties of friendship between Heydar Aliyev and Süleyman Demirel. Whenever Heydar Aliyev visited Turkey Süleyman Demirel and his spouse Nəzmiye would host us at their house.

Those were the years when the solid foundation of Azerbaijan-Turkey relations was laid. Heydar Aliyev's slogan "One nation, two states" had become the primary philosophy of the relations between Azerbaijan and Turkey.

Heydar Aliyev laid the foundation of Azerbaijan's oil strategy, with the interests of the people of Azerbaijan at its core. The Baku-Tbilisi-Ceyhan oil pipeline was an integral component of that strategy. That pipeline became a reality thanks to the courageous actions by Heydar Aliyev under complex geopolitical circumstances. The discussions at the OSCE Istanbul Summit in November 1999 culminated with the signing of "Agreement among the Republic of Azerbaijan, Georgia and the Republic of Turkey relating to the transportation of petroleum via the territories of the Republic of Azerbaijan, Georgia and the Republic of Turkey through the Baku-Tbilisi-Ceyhan Main Export Pipeline". Moreover, the Presidents of Azerbaijan, Georgia, Turkey, Kazakhstan, and the United States had signed the Istanbul Declaration pledging support to that project and its speedy implementation.

işləyərkən yaranmışdı... Heydər Əliyevin 1993-cü ilde Azerbaycan xalqının tələbi ile yenidən hakimiyətə qayıtmışından və Prezident seçilməsindən sonra onunla Süleyman Dəmirəl arasında dəstək münasibətləri daha da möhkəmləndi. Onlar qarşılıqlı səfərlər edir, daim telefon vasitəsilə əlaqə saxlayırlar. Heydər Əliyevin "Bir millet, iki dövlət" şüarı Azerbay-

man Dəmirəlle xüsusi dəstək münasibətlərinin şəxsi şahidi olmuşam. Heydər Əliyev Türkiyəyə səfər edəndə Süleyman Dəmirəl və həyat yoldaşı Nəzmiye xanım bizi evində qəbul edirdi.

Bu illər ərzində Azerbaycan-Türkiyə əlaqələrinin möhkəm təməli qoyuldu. Heydər Əliyevin "Bir millet, iki dövlət" şüarı Azerbay-

can-Türkiyə münasibətlərinin hakim fəlsəfəsinə çevrildi".

Azerbaycanın neft stratejiyasının təməlinin qoyulmasında ulu öndər Heydər Əliyev və Süleyman Dəmirəlin böyük xidmətlərini xatırladan Prezident İlham Əliyev yazır: "1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul Sammiti zamanı aparılmış müzakirələr nəticəsində Heydər Əliyevin, Süleyman Dəmirəlin və digər dövlət başçılarının iştirakı ilə "Xam neftin Azerbaycan Respublikası, Gürcüstan və Türkiye Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azerbaycan Respublikası, Gürcüstan və Türkiye Cümhuriyyəti arasında Saziş", həmçinin bu layihənin dəsteklənməsi və qısa müddət ərzində həyata keçirilməsi haqqında Azerbaycan, Gürcüstan, Türkiye, Qazaxıstan və ABŞ prezidentləri tərəfindən İstanbul Bəyannamesi imzalandı.

2002-ci ildə Heydər Əliyev iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. 2006-ci ildə isə mənim və digər dövlət başçılarının iştirakı ilə neft kəmərinin açılışı oldu. Bu kəmərin reallığa çevriləndən Süleyman Dəmirəlin siyasi dəstəyi mühüm rol oynadı".

Türkiyənin səbiq Prezi-

İLHAM ALİYEV
President of the Republic of Azerbaijan

In dear memory of the 9th President of the Republic of Turkey Süleyman Demirel

It is with profound respect and esteem that I honor the memory of the 9th President of the Republic of Turkey, the outstanding statesman and politician - Süleyman Demirel.

Süleyman Demirel dedicated his entire life and work to the prosperity of his homeland. From the second half of the 20th century, he for many years had played an active role in the sociopolitical life of the Republic of Turkey.

My father Heydar Aliyev and Süleyman Demirel shared the ties of close friendship. Their relations started when Heydar Aliyev stood at the helm of Nakhichevan Autonomous Republic.

On September 3rd, 1991, Heydar Aliyev was elected the Chairman of the Supreme Council of Nakhichevan Autonomous Republic, with the overwhelming support of the people of Nakhichevan. At the time Armenia's aggression against Azerbaijan had been continuing, with Azerbaijan's lands falling under occupation. The military offensive against Nakhichevan was happening, as well and Nakhichevan too faced a threat of occupation. Yet Heydar Aliyev managed to overpower the enemy and Nakhichevan was able to secure its borders. Nakhichevan is surrounded by Armenia from three sides and back then it was, in fact, in a blockade. All communications, water, electricity, and gas supply had been disrupted. Thanks to the actions of Heydar Aliyev as the leader of Nakhichevan the former was able to overcome that challenge.

The handover of Zangazur-the historical part of Azerbaijan to Armenia in 1920 had torn the great Turkic world apart geographically. The main territory of Azerbaijan had lost its border with Turkey. The only border section with Turkey lies solely in Nakhichevan.

də daim yaşayacaq".

Kitabda Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl barədə xoş sözləri, görkəmli dövlət xadimlərinin, alimlərin, diplomatların məqalələri toplanıb. "Məmərə Qrupu"nun saytında qeyd olunur ki, kitab türk və ingilis dillərində nəşr ediləcək.

“İyunun 15-i Azərbaycan xalqının gələcək həyatını müəyyənləşdirən tarixi bir gündür”

Mərakeş mətbuatı Azərbaycanın Milli Qurtuluş Günündən yazır



Mərakeş Krallığının ərəb və fransız dilli "Jisr Press", "Əl-Əhdəs", "Əl-Məqribiə Əl-Ya-um", "Bilvadəh", "Məsəljiha", "Scopresse", "Chainactu", "Hi- ba Presse" və "AMAPresse" portallarında Azərbaycanın bu ölkədəki səfiri Oktay Qurbanovun müəllifi olduğu "15 iyun Azərbaycanın Milli Qurtuluş Günüdür" sərlövhəli məqalə dərc edilib.

AZERTAC xəber verir ki, məqalədə Azərbaycan tarixinin təleyüklü hadisələrlə dulu 30 ildən artıq dövrünün, ölkənin iqtisadiyyatının və mədəniyyətinin dirçəlisinin xalqımızın ümummillili idarı Heydər Əliyevin adı ilə bağlı olduğu vurgulanır. Qeyd edilir ki, iyunun 15-i Azərbaycan xalqının gələcək həyatını müəyyənleşdirən mühüm başlanğıcların əsasının qoyulduğu, habelə əhəmiyyətli bir dönüşələ əlamətdar olan tarixi bir gündür.

Diqqətən çatdırılır ki, müstəqilliyyət illə illərində Azərbaycanda çox mürkəbb bir siyasi şərait yaranmışdı, Ermənistanın təcavüzü respublikada vəziyyəti daha da gərginləşmişdi. Vətənin bu ağır dövründə Azərbaycan xalqı təkidlə Heydər Əliyevi Bakıya, Azərbaycan rehbərliyinə dəvet etdi. 1993-cü il iyunun 15-de Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin

sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Heydər Əliyevin rehbərliyi dövründə gördüyü əvəzsiz işlər Azərbaycanı bəy-nəlxalq arenada böyük nüfuzlu malik bir ölkəyə çevirdi. Müstəqilliyyini yenice bərpa etmiş Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu amil böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqla ehtiyatla davranmağa vadar edirdi. 1994-cü il sentyabrın 20-de Azərbaycanın ən yeni tarixində döñüş nöqtəsi olan neft müqavilələrinin imzalanması ilə bu tərəddüdlərə son qoyuldu. Sonradan "Ösrin müqaviləsi" adını alan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycan artıq bütün dünyada tanınmağa başladı.

Bu gün Azərbaycan Heydər Əliyevin ırsına və xarici siyaset kursuna sadıq qalan Prezident İlham Əliyevin rehbərliyi ilə dinamik inkişaf edir, ölkədə demokratik və iqtisadi islahatlar aparılır. Postsovət ölkələri sırasında Azərbaycan qısa dövr ərzində kecid dövrünü başa vurub, bəy-nəlxalq dialoq və sülh mərkəzinə, habelə prinsipial mövqeyi ilə seçilən regional geosiyasi güce əvərilib.

Ümummillili iderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strateyi 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və iqtisadi-ictimai bəhərələrini verir.

Məqalədə son illərdə Azərbaycanın xarici siyasetdə qazandığı

nailiyyətlərdən də bəhs edilir. Bildirilir ki, 2019-cu ildən Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrək edir.

2020-ci il mayın 4-de Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birləşdəyik" mövzusunda Zirvə Görüşü keçirildi. Bu Zirvə Görüşündə Prezident İlham Əliyev qlobal həmreyliyin nümunə kimi Qoşulmama Hərəkatının özü ilə bağlı əməkdaşlığı, təşkilatın sərhədleri çərçivəsində nizamlanmasının zəruriyini vurğulayıb. Bu mövqə bəy-nəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnamesi, Helsinki Yekun Akti və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı bəy-nəlxalq sənədlərə əsaslanır.

Diqqətən çatdırılır ki, eyni zamanda, münaqişənin dinc vasitələrə nizama salınması istiqamətində bütün bəy-nəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin bəy-nəlxalq hüququn prinsipləri əsasında həlli-nin təsdiqlənməsi deməkdir. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə (822, 853, 874, 884), ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və Azərbaycanın ədaləlli mövqeyinin bəy-nəlxalq seviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə Avropa Parlementi və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda Azərbaycanın ərazi bütövlüyü bir-mənali şəkildə dəstəklənir və işşa-la son qoyulmasının vacibliyi bildirilir.

Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində Dağılıq Qara-bağ və ətraf yeddi rayon daxil ol-

Mavritaniya mətbuatı: Azərbaycanın siyasi, iqtisadi və mədəni dırçəlişi Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan tarixinin tələyük-lü hadisələrlə dolu 30 ildən artıq dövrü, ölkənin siyasi, iqtisadi və mədəniyyətinin yenidən dırçəlişi Azərbaycan xalqının ümumiyyətli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 15 iyun isə Azərbaycan xalqının gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulduğu, habelə əhəmiyyətli bir döñüş ilə əlamətdar olan tarixi bir gündür.

AZERTAC xəber verir ki, bu fikirlər Azərbaycanın Mərakeşdeki səfiri Oktag Qurbanovun Mavritaniya İslam Respublikasının "Əl-Səfir" və "Əl-Şuruk Media" kimi internet mediasında yerləşdirilən "15 iyun - Azərbaycanın Milli Qurtuluş Günüdür" başlıqlı məqalədə yer alıb.

Məqalədə bildirilir ki, Azərbaycanın müstəqilliyin ilk illerində çox mürəkkəb bir siyasi şərait yaranmışdır. Ermənistən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan xalqı təkidilə Heydər Əliyevi Bakıya, Azərbaycan rəhbərliyinə dəvət etmişdir. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə gəren Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə göründüy əvəzsiz işlər Azərbaycanı beynəlxalq arenada böyük nüfuza malik bir ölkəyə çevirdi.

Bildirilir ki, müstəqilliyini yenice bərpa etmiş Azərbaycan Ermənistənla müharibə şəraitində id. Bu amil böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırımaqla ehtiyatla davranmağa vədar edirdi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın en yeni tarixinde döñüş nöqtəsi olan neft müqavilələri imzalanması ilə bu təreddüdlərə son qoyuldu. Sonradan "Əsrin müqaviləsi" adlandırılın bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycan artıq bütün dünyada tanınmağa başladı.

Heydər Əliyev ırsinə və xarici siyaset kursuna sadıq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dinamik inkişaf edir, ölkədə sabit demokratik və iqtisadi islahatlar aparılır. Bu gün ölkəmiz beynəlxalq dialog və sülh mərkəzinə, habelə prinsipial mövqeyi ilə seçilən güclü regional geosiyasi ölkəyə çevrilib. Dünya Bankı, Avropa Yenidənquruma və İnkışaf Bankı Azərbaycanda hayata keçirilən islahatlar yüksək qiymət verib.

Məqalədə Azərbaycanın xarici siyasetinin son illər ərzində əldə etdiyi naiyyətlərdən bəhs edilir. Bildirilir ki, 2019-cu ildən etibarən Azərbaycan Türkdiili Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir.

2020-ci il 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə



görüşü keçirilib. Məqalədə müasir dönyada qadınların sosial-siyasi sahədə rolları, ictimai fealiyyətləri xüsusi qeyd olunaraq, Azərbaycanın Birinci vitse-

prezidenti Mehriban Əliyevanın fealiyyəti barədə məlumat verilir, bu fealiyyətin beynəlxalq ictimaiyyət tərəfindən de yüksək dəyərləndirildiyi ifade olunur.

Erməni əsgərləri arasında kütləvi dava olub

Azərbaycanın Ermənistən tərəfindən işğal edilmiş Əskəran yaşayış məntəqəsində yerləşdirilən Ermənistən silahlı qüvvələrinin bölmələrindən birində yerləbələr üzündə əsgərlər arasında kütləvi dava düşüb. Yaralananlar və həbs edilənlər var. AZERTAC erməni KİV-lərinə istinadla xəber verir ki, zabit Arqat Balayanın meruzəsinə əsasən dəvədə üç nəfər xüsusi amansızlıqla döyüldüy üçün daha ağır xəsərətlər alıb. Yaralanan üç hərbi qulluqçu hospitala təxliye edilib, digərləri ise tibb məntəqəsinin həkimləri tərəfindən müayinə olunub. Komandanlıq evvələ hadisənin məjəsət zəminində baş verəməsi versiyasını bəhənə edərək faktı örtbasdır etməyə çalışıb. Sonradan kütləvi davanın yerevanlılarla Qarabağdaçı ermənilər arasında baş verdiyi ortaya çıxıb və məsələyə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Erik Manasyanın rəhbərlik etdiyi istintaq qrupu müdaxilə edib. DTX-nin eməkdaşlarının ortaya çıxardığı maraqlı məqam odur ki, bu cür hadisələr tez-tez baş verir və hərbi hissənin zabitləri buna göz yumurlar. Araşdırımlar da-

vam edir.

Ermənistanda koronavirusdan ölünlərin sayı 300-ü keçib

Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölünlərin sayı sürətlə artmaqdə davam edir. Bu barədə Ermənistən Səhiyyə Nazirliyinin Xəstəliklər Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, son 24 saat ərzində Ermənistanda 544 nəfər koronavirusa yoluxub. Bunu da ölkədə COVID-19 virusuna yoluxanların sayı 18 min 33 nəfəre çatıb. Son sutka ərzində daha 9 nəfər bu virusdan ölüb. Beləliklə, ölkədə koronavirusdan ölünlərin sayı 302 nəfəre yüksəlib. Hazırda Ermənistanda 10 min 818 aktiv koronavirus xəstəsi var.

Anke den Ouden: "Azərbaycan təhsil sahəsində ən innovativ ölkələrdən biridir"

Azərbaycan təhsil sahəsində ən innovativ ölkələrdən biridir. Biz bu işi davam etdirmek istərdik. Təhsil Nazirliyindən AZERTAC-a bildirilib ki, bu fikri "Microsoft" şirkətinin Merkezi və Şərqi Avropa üzrə "Multicountry" klasterinin baş meneceri Anke den Ouden iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən videokonfrans zamanı deyib. Azərbaycanın müvafiq nazirlikləri ilə əməkdaşlıqladan danışan, təmsil etdiyi şirkət tərəfindən hazırlanmış innovasiyalar barədə məlumat veren Anke den Ouden "Teams" programının təhsil işçiləri, eyni zamanda, müəllimlər üçün çox faydalı olduğunu vurğulayıb: "Biz nəinki Azərbaycan dilinin dəstəklənməsinə sadıq, eyni zamanda, "Teams" programının məlumatlarının dəstəklənməsini də öz öhdəliyimiz kimi görürük".



Ozbəkistan mətbuatı ermənilərin mədəni irsimizə qarşı təcavüzündən yazıր

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun "Veçerniy Toşkent" qəzeti, orol.uz və digər portallarda özək və şəhid olan mədəni abidələr, heykəllər" adlı məqaləsi yerləşdirilib.

AZERTAC xəber verir ki, materialda Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistən silahlı birləşmələrinin bu ərazilərdə əsl vandalizm və barbarlıq həyata keçirdikləri haqqında məlumat verilir. Bildirilir ki, erməni qoşunları türk, islam mədəni ırsını, Azərbaycan xalqının yüz illər boyu yaratdığı tarixi abidələri dağıdır, habelə bu abidələri saxtalaşdıraraq erməni abidəsi kimi təqdim edirlər.

Qeyd olunur ki, erməni işğalçıları Azərbaycan mədəniyyətinin beişiyi Şuşanı işğal etdikdən sonra Azərbaycan bəşərkarı, müsəlman Şərqində ilk operanın əsasını qoyan Üzeyir Hacıbeylinin, dönya şöhrəti azərbaycanlı vokalist Bülbülün, tanınmış şairə Xan qızı Nətəvən Heykəllərini güllələyib, sonra onları qərimət kimi İrəvana aparıb, daha sonra isə metal kimi Gürcüstəna satıblar. Güllələnmiş Heykəllər Azərbaycan xalqının ümumiyyətli lideri Heydər Əliyevin müdaxiləsindən sonra Bakıya götürülib.

Müəllif erməni vandallarının bu hərəkətinə İŞİD terrorçularının yaraqlılarının antik dünya sivilizasiyasının mərkəzi sayılan Mesopotamiyada qədim tarixin "qızıl şəhərlər"ində tarixi memarlıq abidələrinin məhv etməsinə bənzədir. Vurğulayıb ki, bu vandallıq bu gün dünyaya özünü humanist və demokrat kimi təqdim etmək istəyən Ermənistən əsl simasını və barbar xisətini bir daha göstərir.

Samir Abbasov məqalədə erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında 762 mədəniyyət abidəsi, 1431 mədəniyyət məssisəsinin qaldığı, işğal nəticəsində ermənilərin Azərbaycana aid 500 tarixi memarlıq abidələrinin məhv etməsinə bənzədir. Vurğulayıb ki, bu vandallıq bu gün dünyaya özünü humanist və demokrat kimi təqdim etmək istəyən Ermənistən əsl simasını və barbar xisətini bir daha göstərir. Samir Abbasov məqalədə erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında 762 mədəniyyət abidəsi, 1431 mədəniyyət məssisəsinin qaldığı, işğal nəticəsində ermənilərin Azərbaycana aid 500 tarixi memarlıq, 100-dən çox arxeoloji abidəni, 22 muzeyi, digər mədəniyyət ocaqlarını məhv etdiyini və tarix-mədəniyyət abidələrinin kütləvi məhvinin, saxtalaşdırılması 1954-cü ilde qəbul edilmiş Beynəlxalq Haaqa Konvensiyasına, UNESCO-nun "Ümumdünya mədəni və təbii ırsın qorunması haqqında" Konvensiyasına zidd olduğunu bəyan edir.

O, Prezident İlham Əliyevin 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul şəhərində keçirilən Sammitində səsləndirdiyi bəyanatını xatırladır: "Məscidləri dağıdan Ermənistən heç vaxt müsəlman ölkələrinin dəstəsi ola bilmez". Məqalədə Azərbaycanın məruz qaldığı təcavüz və işğal, zəbt olunmuş torpaqlarda etnik təmizləmə aparılması, bir milyon insanın öz torpaqlarında məcburi köçküne əvvilərini, Ermənistən Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmesi ilə bağlı BMT Tehlükəsizlik Şurasının 4 qətnaməsinin bu gündəkən yerinə yetirilmədiyi vurğulanıb.

Sevinc Fətəliyeva: "Həkimlərimiz koronavirusla mübarizədə gecə-gündüz yorulmadan fədakarlıq göstərirler"

Ötən illər ərzində Azərbaycanda səhiyyənin inkişafı istiqamətində ciddi nailiyyətlər əldə edilib. Son 17 ilə yaxın müddət ərzində ölkəmizdə baş verən sürrətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artdı. Bu mənada, ölkəmizin səhiyyə işçiləri bu gün peşə bayramlarını qururla qeyd edirlər.

Bu fikirləri AZERTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda uğurlu səhiyyə siyasetinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, Heydər Əliyev siyasetinin laiyqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sisteminde aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın tekniləşdirilməsinin, təchizat və kadrları hazırlığı ilə bağlı görülən işlərin bəhərəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin tibb müəssisələrinə inamını getdikcə artırır. Məhz görülen genişməqyaslı işlərin nəticəsidir ki, son 17 il ərzində ölkəmizdə yüzlər xəstəxana tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub.

Deputat deyib ki, dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi programlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərkən istifadəyə verilməsinin, xüsusiətənək əşyaların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Tibbi sığorta sisteminin tətbiqi də vətəndaş məmənluğunu yaradır.

Sevinc Fətəliyeva qeyd edib ki, səhiyyə sahəsində bir sıra dövlət proqramlarının re-



allaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rehbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğısına və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələre imza atıb.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı güclü mübarizə aparıldığı vurğulanır. Deputat söyləyib ki, bu mübarizədə həkimlərimizin fədakarlığı xüsusi qeyd olunmalıdır: "Həkimlərimiz, tibb personalı koronavirusa yoluxmuş xəstələrin müalicəsində gecə-gündüz yorulmadan fədakarlıq göstərirler. Xəstələrin sağlamlıqla qovuşması, onların həyatını xilas etmək üçün həkimlərimizin gərgin əmək və zəhmətin xüsusi qiyəmtələndirməli, onlara minnədar olmalıdır".

Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti, əməyi xüsusiətə qeyd olunmalıdır. Məlumdur ki, Mehriban xanım Əliyeva əxtisasçı həkimdir və təbii ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində onun tibbi bilik və təcrübəsi de mühüm rol oynayır. Bir sıra xəstəxanaların pandemiya ilə mübarizə üçün teşkil olunması, yeni laboratoriyanın alınması, tibbi personalın bu prosesə səfərər olunmasında da Mehriban xanım Əliyevanın peşəkarlığı öz sözünü deyir".

S.Fətəliyeva söyləyib ki, dövlətimizin başçısı İlham Əliyev də dəfələr həkimlərin bu fədakarlığını yüksək deyərləndirir. Prezident İlham Əliyevin iyunun 16-da imzaladığı müvafiq sərəncamlarla bir qrup səhiyyə işçisinin təltif olunması bu nəcib peşə sahiblərinə dövlətin verdiyi qiymətin növbəti ifadəsidir. Mən bütün səhiyyə işçilərimizi bugünkü peşə bayramları münasibətə ürəkdən təbrik edirəm, onlara nəcib fəaliyyətlərində uğurlar arzulayıram.

ÜST: Ağır COVID-19 xəstələri üçün dərman tapıldı



Böyük Britaniyanın Oksford Universitetinin yeni növ koronavirus müalicəsində ölüm riskini azaldan dərmanla bağlı araşdırmaları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "xoş xəbər" kimi xarakterize edilib. SIA xəbər verir ki, bu, ucuz və geniş yayılmış dərmanın ağır COVID-19 xəstələrinin müalicəsində ölüm ehtimalını azaltlığı bildirilib.

Oksford Universiteti tərəfindən kliniki testlərdən keçirilən ucuz və geniş yayılmış "Dexamethasone" adlı cəsici ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və səni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm riskini azaltlığı ilə bağlı kliniki testlərin nəticəsi il

Prezidentə yazılırlar: “Bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz rəhbərimiz var”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Laçın rayonundan məcburi köckün Bəhrəz Mehriyev: “Cənab Prezident, ulu öndərimiz Heydər Əliyev biz məcburi köckünlərə hər zaman qayğı ilə yanaşardı. Allah Ulu Öndərimizə rəhmet eləsin, onun xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır. Siz Prezident seçilərkən sevindik ki, gələcəyimiz dəhə da yaxşı olacaq və Azərbaycanımız gündən-güne çıxılınacaq, gözəlləşəcəkdir. Sonrakı hadisələr bizim yanıldığımızı göstərdi. Xalqımız bu gün güclü, qüdrətli Azərbaycanla fəxr edir.

Təbii ki, Sizin və Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördünüz işlər danılmazdır. Uğurlu addımlarınızla Sizə olan güvənimizi, inamımızı dəha da gücləndirirsınız. Digər ölkələrlə müqayisədə bizim ölkə sürətlə inkişaf edir və əmin-amaniq hökm sürür.

Cənab Prezident, ailəmiz adından Sizə və ailənizə cansağ-

lığı, uzun ömür diləyirəm. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Yaşasın Azərbaycan”.

Gəncə şəhər sakini Rauf Abbasov yazar: “Hörməti cənab Prezident, Azərbaycan bütün gözleñilmez hallara hazır olduğu kimi, bu gözəögürməz virusla, tehlükəli düşmənle də uğurla mübarizə aparır. Pandemiyanın en kəskin günlerində belə biz digər ölkələrlə müqayisədə dəha yaxşı statistika ortaya qoya bildik. Bu üç ay ərzində Azərbaycan beynəlxalq səviyyəli konfranslardan kənardə qalmadı. Biz bu dövrə ölkəmizin texniki imkanlarının da yaxşı vəziyyətdə olduğunu gördük. Azərbaycanın ev sahibliyi ilə, Sizin müdrik rəhbərliyiniz sayəsində nüfuzlu beynəlxalq videokonfranslar keçirildi. Daha sonra dövlət hakimiyəti orqanları öz sahələri üzrə videokonfranslar yolu ilə fəaliyyətlərini qurdular. Yəni göründə odur ki, ölkəmizdə heç bir sa-

hədə işlər axsamadı. Demək ki, bu şərtlərdə də yaşamaq, müəyyən ölçüdə evdən də işləmək, dövləti uğurla idarə etmək mümkün oldu. Eyni zamanda, bütün təhsil ocaqlarımız da distant şəkilidə idare olundu. Bu da bir sınaq, keçid dövrüdür. Düşünürəm ki, insanlarımız nikbin olmalıdır, Sizin uzaqgörən siyasi baxışınız neticəsində, el birliliyi ile biz bu problemi de aşacaq. Allah Sizi qorusun, cənab Prezident. Biz həmişə Sizinləyik”.

Ağcabədi sakini Hafiz Ataklışiyev dövlətimizin başçısına təşəkkürünü bu sözlərlə ifadə edir: “Möhtərem Prezidentimiz, dünyani cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılması nəfuzlu beynəlxalq videokonfranslar keçirildi. Daha sonra dövlət hakimiyəti orqanları öz sahələri üzrə videokonfranslar yolu ilə olmusunuz. Ağcabədi sakinləri, eləcə də biz gənclər rayonumuz-

yonlarında, kənd və qəsəbələrinde ölkə vətəndaşlarına yaradılan bu gözəl şəraitə görə Sizə təşəkkür edir, Ulu Tanrıdan Sizə və ailə üzvlərinizə cansağılı, uzun ömür arzulayıraq.

Siyəzən rayonundan Əli Eldarov: “Möhtərem cənab Prezident. Bir din xadimi kimi bildirmek istəyirəm ki, azad, firavan ölkədə yaşayıb rahat ibadətlə məşğul ola biliriksə, buna görə Sizə borcluyuq. Din bizim mənəvi dəyerimizdir. Bütün dünyani cənginə alan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmedi. Amma Sizin rəhbərliyinizle görülen işlər sayəsində Azərbaycan digər ölkələrlə müqayisədə dəha az itki verdi. Siz COVID-19 pandemiyası dövründə böyük fədakarlıq göstərərək, insanların maddi ehtiyaclarının ödənilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində uğurlu işlər görürsünüz. Siz koronavirusun yayıldığı ilk günlərdən vətəndaşların yanınızınız, onlara kömək göstərisiniz.

Cənab Prezident, bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz rəhbərimiz var. Azərbaycan xalqı Sizi daim dəstəkləyir. Allah Sizi və xalqınızı qorusun”.

Tərtər rayonundan Tunarə Məmməzdəzə: Çox hörmətli cənab Prezident, Sizin Tərtər rayonuna hər səfəriniz biz tərtərli gənclər üçün toy-bayrama çevirilir. İndi biz gənclərin bir araya gelməsi üçün gənclər mərkəzimiz, şahmat gənclər idman məktəbimiz, möhtəşəm olimpiya idman kompleksimiz var. Siz gənclərimizin təhsilinə, tərbiyəsinə diqqət və qayğı ilə yanaşığınız kimi, onların sağlamlığına da xüsusi diqqət yetirirsiniz. Açıllığını yenice etdiyiniz olimpiya idman kompleksi bunun bariz nümunəsidir.

Cənab Prezident, dünyani koronavirus pandemiyasının ağuşuna aldığı bir vaxtda, bütün çətinliklərə baxmayaq, rayonumuza səfər etdiyiniz, bizimlə birgə olduğunuz üçün cəbhə bölgəsində yaşayış vətənpərvər gənclər adından Sizə minnətdarlığınızı bildiririk. Biz gənclər həmişə Sizinləyik və Sizin rəhbərliyinizlə istər təhsilde, ister istehsalat, isterse idman sahəsində yeni-yeni uğurlara imza atmağa söz veririk. İnanırıq ki, Qarabağımız tezliklə işğaldan azad ediləcək, o torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalgalanacaq. Tanrı Sizi, ailənizi və xalqınızı qorusun”.

Salyan rayonunun Kürsəngi kəndinin ağsaqqalları adından Ağalı Osmanov, Habil Qurbanov, Hümmət Qəribov, Əflan Hüseynov və Əli Cavadov yazarlar: “Möhtərem cənab Prezident, kən-

da “ASAN xidmət” mərkəzinin açılıcığı günü səbirsizliklə gözleyirdik. Bir tərəfdən rayon əhalisi bir məkandan şəffaf qaydada bir çox dövlət və özəl xidmətlərdən yaranacaq, digər tərəfdən isə gənclərimizə əlavə fürsətlər açılacaq. Hər zaman yanınızda olduğunuz üçün Sizə təşəkkürümüz bildirirəm”.

Quba rayonunun Mirzəqışlaq kəndindən Alim Məmmədov, İbrahim Abbasov, Rövşən Babayev, Ramin Kazımov və Ceyhun İsrafilov yazarlar: Möhtərem cənab Prezident, bu məktubu Sizə və ailə üzvlərinizə dərin təşəkkürümüzü bildirmek üçün yazırıq. Yaşadığımız qədim Mirzəqışlaq kəndi Quba rayonunun mərkəzindən 20 kilometrlik məsafədə yerləşir. 1986-ci ildə kənd sakinləri qonaqpərvərlik göstərərək, məhsəti türklərdən olan 20 ailəni qəbul edib və hazırda onlara mehriban yaşayırlar.

Son illər kəndimizə göstərilən qayğı bizi sevindirir. Belə ki, iki il əvvəl kəndimiz təbii qazla təchiz olundu. Bu il isə kəndimizə 3,5 kilometr uzunluğunda asfalt yol çəkildi. Kəndimizin sosial problemləri demək olar ki, öz həllini tapıb. Azərbaycanın şəhərlərində, ra-

Prezidentə yazırlar: “Bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz rəhbərimiz var”



dimizdə aqrar sektorda inkişaf dinamikası müşahidə edilir. Həzirdə taxıl biçini mövsümüdür. Biçinə yeni kombaynlar cəlb edilmişdir. Ümumilikdə kəndimizdə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərefindən lazımi texnikalar alınmaqdadır. Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə müvafiq işlər görülmüşdür. Pambıq əkinini də uğurla başa çatdırmışıq.

Hörmətli Prezident, kənd ağsaqqalları Sizi əmin edir ki, taxıl biçinini uğurla başa vurub, bol məhsul əldə edəcəyik. Bu da kəndimizdə əhalinin güzəranının yaxşılaşdırılmasına zəmin yaradacaqdır. Bütün bu işlərin uğurla həyata keçirilməsi üçün kəndin ağsaqqalları Size minnətdarlıqlarını bildirirlər.

İsmayıllı rayonundan Elməddin Seyidov: “Çox hörmətli cənab Prezident.

Son illerde ölkəmizdə baş veren hadisələr göstərdi ki, Siz hər bir vətəndaşın dayağı, dar günün dostusunuz. Bizim aile də bunu öz həyatında gördü. Ötən il Dağlıq Şirvan zonasında baş vermiş zəlzələ nəticəsində evimiz qəzalı vəziyyətə düşmüdü. Arzu edirəm, o günləri Allah bir de bize göstərməsin. Öz doğma ocağını dağının görmək çox ağır taledir. Belə bir vaxtda biz Sizi yanımızda gördük, böyük təselli və sonda nicat tapdıq. Ailəm üçün yeni ev tikilmişdir.

Möhtərəm Prezident, bizi evsiz-eşiksiz qoymadığınız üçün Sizə ailəmin adından minnətdarlıqlı bildirirəm. Xudavəndi-aləm ocağını gur eləsin, həyatınız da-

im firavan olsun”.

Siyəzən rayon sakini Pərvin Ağasiyev “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması ilə bağlı təşəkkürünü belə ifadə edir: “Möhtərəm Prezident. Siyəzən ərazisində yerleşən nadir təbiət abidələrindən olan Beşbarmaq dağının etrafında dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin qorunmasının daha da gücləndirilməsinə imkan verəcək “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncamınız rayon ictimaiyyəti tərefindən rəğbətlə qarşılandı. Bu addımınız bir daha sübut edir ki, Siz Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin himayədarınız.

Regionlarda mədəniyyətin inkişafına, tarixi abidələrin və müqəddəs məkanların bərpasına göstərdiğiniz qayğı milli-mənəvi dəyərlərimizə olan sevginizin və hörmətinizin göstəricisidir. Sizin ve hörmətli birinci xanım Mehriban Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafı ilə yanaşı, mədəniyyətimizə de diqqət və qayığınızın nəticəsi olaraq, fəaliyyətiniz xalqımız tərefindən hər zaman bəyənilir və dəstəklənir.

Dünyada COVID-19 pandemiyası tehlükəsinin tüyən etdiyi dövrə ölkəmizdə bu bəlanın qarşısının alınması və insanların sağlamlığının qorunması üçün həyata keçirdiğiniz tədbirləre görə də bir vətəndaş olaraq Sizə təşəkkür edirəm”.

Mingəçevir şəhərinin sakini Rafiq Əliyev: “Möhtərəm cənab Prezident. “Azərbaycan” İstilik



Elektrik Stansiyasında aparılan abadlıq-quruculuq işləri biz energetiklərin ürəyincədir. Stansiyanın təmiri ilə yanaşı, həmin ərazidən keçən Qarabağ kanalının da təmir edilməsi, onun “Borçaltı” bağ massivine gedən hissəsində yeni körpünün salınması sakinlərin rəğbətinə səbəb olub. Uzun illər idi ki, həmin bağ massivində yaşayan sakinlərinin gediş-gelişində çətinlik var idi. Artıq yaşadığımız bağ massivinə rahatlıqla gedirik.

Cənab Prezident, görülən bütün bu işlərə görə Sizə minnətdarıq. Qoy, Uca Tanrı Sizi qorusun!”

Ağcabədi rayonunun Rəncberlər kəndinin sakini Eldəniz Məmmədov: “Hörmətli cənab Prezi-

dent, Tərtər, Ağdam, Ağcabədi rayonlarına səfəriniz bir daha göstərdi ki, Siz cəbhə bölgəsinə həssaslıqla yanaşır, həmin rayonların sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərirsınız.

Sizin Ağcabədiye son səfəriniz bir kənd sakini olaraq mənə və bütün ağcabədililərə böyük ruh yüksəkliyi getirmişdir. Səfər çərçivəsində Ağcabədide bir sıra obyektlərin, o cümlədən kəndimizin ərazisində yerləşən dənli bitki toxumlarının emali zavodunun açılışında iştirak etmeyiniz gelecekde biz fermerlərin yüksek reproduksiyalı toxumlarla təmin olunması və yüksək məhsuldalarlıq əldə etməsi üçün böyük tekan olacaqdır.

Bu şəraiti bize yaratdığınıza göre kəndimizin fermerləri adından Sizə dərinlən təşəkkür edir, cansağlığı, uzun ömür dileyirəm. Biz hiss edirik ki, Azərbaycan kəndlisi torpaq sahibidir, arxasında isə onu düşünən dövlət başçısı var. Allah Sizi qorusun”.

nə nəzarət etməyiniz xalqımızın həyatında əvəzsiz rol oynamaqdadır. Sizin böyük zəhmət hesabına əldə etdiyiniz ugurlar nəticəsində ölkəmiz ən az itkilərlə bu koronavirusla gərgin mübarizə aparır. Tərfinizdən aparılan bu mübarizənin nəticəsidir ki, bütün xalqımız bir daha Sizin nə qədər əzəmətli, Vətənini, xalqını sevən bir Lider olduğunuz şahidi oldu.

Hörmətli cənab Prezidentimiz, Sizinle fəxr edirik, Sizin kimi böyük bir Lideri olan ölkəmizin bundan sonra da hər bir mübarizədə qalib olacağınə inanırıq. Bütün gücümüzle Sizi dəstəkləyirik və hər zaman yanınızdayıq”.

Bakı şəhərinin Binəqədi rayonunun Xocasən qəsəbəsinin sakinleri Ağayar Məmmədov və Telman Abdullayev yazırlar: “Möhtərəm cənab Prezident, Sizin diqqət və qayığınız nəticəsində Binəqədi rayonu Xocasən qəsəbəsinin siması gündən-güne dəyişir. Qəsəbənin yollarının böyük əksəriyyəti-

ne asfalt örtüyü çəkilib. Hazırda qəsəbənin yeni salınmış məhəllələrinin ayrı-ayrı küçələrində yenidənqurma işləri davam edir. Bu günlərdə rayonumuzun qəsəbələrində avtomobil yollarının yenidən qurulmasının davam etdirilmesi məqsədilə ayırdığınız maliyyə vəsaiti bir daha sübut edir ki, vətəndaşların rifahi daim Sizin diqqətinizdədir. Biz vətəndaşlar üçün çəkdiyiniz zəhmətə, insanların rifahi üçün gecə-gündüz yorulmadan çalışdığınıza görə bütün Xocasən əhalisi adından Sizə sonuz minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun”.

Vüqar Rəhimzadə: "Milli şura"çılar, gələcəyə nə qədər tələssəniz də keçmişinizi özünüzlə aparacaqsınız

"Dağıdıcı ünsürlərin "birlik", "həmrəylilik" adı altında yaratdıqları qondarma qurumlarının xarici dairələrin la-yihəsi olduğu və "fəaliyyətlərinin" əsasında da məhz himayədarlarına xidmətin dayandığı sərr deyil. Tarixə müraciət edək. Radikal düşərgədə müxtəlif zamanlarda müxtəlif adlar altında "birlik"lər yaradılıb, amma sonları tarixin zibilliyi olub. SİDSUH, DUBB, DUH, "beşlik", "dördlük" və sair kimi sıralamani hələ xeyli davam etdirə bilərik. Görəsən bu qondarma "birliklərin" yaradıqları andan ölü quruma çevrilmələrinin səbəbi nədir? Bu sualın cavabı sadə olduğunu qədər də mürəkkəbdir. Çünkü bu "birliklər" xalqın sosial sıfarişi deyil, xarici anti-azərbaycan, erməni və ermənipərest dairələrin tapşırığı ilə yaranan amorf qurumlardır.



Xalqa deyil, qul psixiologiyalardan irəli gələrək xarici himayədarlarına arxalanan, onların çaldıqları hava ilə oynamamaq məcburiyyətində qalan bu ünsürlər üçün vətəndaş təessübkeşliyi, dövlət maraqları anlayışı yaddır. Dağıdıcıları nə zaman maraqları üst-üstə düşürse bir araya gelir, isteklərinə nail olmadıqda əsl mərəkə ondan sonra başlayır. 2013-cü il prezident seçkiləri ərefəsində xaricin sıfarişi əsasında yaranan "Milli Şura"nın ötən dövr ərzində "fəaliyyəti" həmin dairələrə xidmətdən başqa bir şey olmayıb. Pandemiya bu qondarma qurumda birləşənlərin məlum simalarını bir daha ictimaiyyətə açıqladı. "Videokonfrans" adı altında keçirdikləri tədbirlərdə kimliklərini açıq-əşkar bəlli edən bu ünsürlər ikrah doğuran açıqlamaları, hərəkətləri ilə qurumdan istefaların dərinləşməsində katali-

zator rolu oynadılar. İlk "videokonfrans"larında milli-mənəvi dəyərlərə hörmətsizliklərini, mənəviyyatsızlıqlarını bir daha ictimaiyyətə açıqlayan əli kərimlər, cəmil həsənlər, gültəkin hacibəylilər, qənimət zahidlər növbəti "videokonfrans"da satqın, düşmən dəyirmanına su tökən, xəyanətkar, antimilli mövqelərini nümayiş etdirdilər." Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetiñin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, bu deyimi bir daha "Milli şura"çılarının diqqətine çatdırmağı özümüzə borc bilirik - gələcəyə nə qədər tələssəniz də keçmişinizi özünüzlə aparacaqsınız. Bu gün "Milli Şura"da cəmləşən insanların keçmişinə nəzər salsaq, onların hamisiniñ dönüklükdə, satqınlıqda ad-

çixardıqlarını görərik. Ölkə reallığılarını inkar yutanların, eyni zamanda, pandemiya dövründə iqtisadi sferada müəyyən çetinliklərin yaranmasını, ən əsası neftin qiymətinin aşağı düşməsini toybayram kimi qeyd edənlərin keçmişini bu günü ile müqayisə edəndə nə qədər simasız, əqidəsiz, döñük olduqlarının şahidi olursan. Bu gün hər kəs "mən" deyib, özünü "qəhrəman" kimi təqdim edə bilər. Amma ən əsası budur ki, səninə bağlı ictimai rəy necədir, irəli sürdüyün fəriyiyə gerçəklilik kimi qəbul olunandırı?

Baş redaktor diqqəti "videokonfrans"da səsləndirilən fikirləre yönəldib: "Neftin qiymətinin aşağı düşməsini böyük sevinc hissi ilə qeyd edib, tərəfdəşlərindən bunun üçün təbrik gözləyən Gültəkin Hacıbəyləyə vaxtılı Milli Məclisin deputatı olarkən müsahibələrinin birində söylediyi "Mən əqidə və prinsip adamıym" fikirlərini xatırlatmaq isterdim. Əqidəsinə döñük çıxan, dövlətinin xalqının döşdürüyü çetinlikdən fərəh hissi keçirən belələri üçün ictimai qınaq ən bö-

yük cəzadır. Sual olunur: Neftin qiymətinin 14 dollara düşməyi "əqidə və prinsip adamı" olan Gültəkin Hacıbəyləy niyə sevinc getirir? Eyni zamanda, onun bu sevincinə, təbrik gözəltisində Cəmil Həsənlinin "Hə, bilsən, o son hədd olsayı təbrik etmək olardı. Amma son hədd deyil de..." cavabı və bunun ardınca onları daha da kiçildən, acıcləşdirən qəhəhələrə belələrinin ünvanına onlardan ferqli olaraq milli-mənəvi dəyərlərimizə, mənəvi zənginliyimizə hörmətdən irəli gələrek yalnız "ar olsun" ifadəsinə səsləndirməyə seçim qoyur. Çünkü artıq söyle dikləri fikirlər və ikrah doğuran gülüşləri onların kimliyinin əsl təqdimatıdır. Budur, "əqidə və prinsip adam"larının əsl siması.

"A millet, a millət, xəbəriniz var? Hamınızı təbrik etmek istəyirəm, yeri gelmişkən, neft 14 dollara düşüb" müraciətdən utanmayaq gültəkinlər artıq bu milletin, xalqın bir nümayəndəsi olmadığını etiraf edir. Buyruq qulu olub, qopardıqları qrantların qarşılığında dövlətinə, xalqına xəyanət yolu tutanlar üçün şəxsi ambisiyalar milli maraqları ele üstələyib ki, gələcəyə hansı adla addımladıqlarının fərqində deyillər. Vətənə döñük çıxmaq, Vətəni satmaq, dövlət və xalqa xəyanət yolunu tutmaq, xalqının, dövlətinin çetin günlərdə yanında olmaq əvəzinə yaşılanlardan sevinc hissi keçirmək bağışlanmadır."

V.Rəhimzadə vurğulayıb ki,

neftin qiymətinin düşməsini xalqın sosial rifahında çetinliklərin yanmasına kimi dəyerləndirib, bundan öz çirkin niyyətlərini-xalq-hakimiyyət qarşıdurması yaratmaq istəklərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etməyə çalışılara bu xatırlatmayı etmək istərdik: "Bu gün Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzrində quran, yalnız neft amilindən asılı olmayan, şaxələndirmə siyasetini uğurla həyata keçirib müsbət dinamikəni davam etdirmək imkanında və gücündə olan ölkə kimi dünyadan diqqətindədir. Cənab İlham Əliyev bütün çıxışlarında bildirib ki, bütün dövrərdə, o cümlədən pandemiya zamanı insanların sağlamlığınıñ, sosial rifahının teminatı birinci yerde olub."

Baş redaktor bildirib ki, pandemiyanın, eyni zamanda, neftin qiymətinin aşağı düşməsinin yanıldığı çetinliklərdən öz çirkin niyyətləri üçün istifadə etməyə çalışan "milli şura"çılarının cəhdləri sabun köpüyündən başqa bir şey deyil. Reallıq budur ki, əlləri xarici anti-azərbaycan, erməni və ermənipərest dairələrin cibində olan, bu səbəbdən də onların maraqlarına uyğun addımlar atan, "siyasi qui" imiclərinə hər gün, hər saniye bir əlavə edən bu ünsürlər suların durulması fonunda simasızlıqlarına, mənəviyyatsızlıqlarına düşən işqdan utanıb nəticə çıxarsalar daha yaxış olar. Bir gülüş, qəhəhə belələri üçün adı görünse də onun yaratdığı ikrahlar ciddi dərs olmalıdır.

Microsoft şirkətinin Azərbaycanla əməkdaşlıq potensialı çox genişdir"



Microsoft şirkəti ÜDM-i 125 milyard dollar olan dünyasının en böyük 10 şirkətdən biridir. Microsoft şirkətinin Azərbaycanla əməkdaşlıq potensialı çox genişdir. Bu gün ölkəmizdə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənilir və bu strategiya 5 il ərzində həyata keçiriləcəkdir". Bunu SİA-ya milət vəkili Azər Badamov deyib.

Deputatin sözlərinə görə, rəqəmsal strategiya həyatımızın hər bir sahəsini elektronlaşdırılmasına imkan verəcəkdir: "Ölkəmiz səni intelektdən daha geniş istifade etmək istiqamətində layihələrin həyata keçirilməsi üçün yeni strategiya üzərində işləyir. Microsoft şirkəti yaxın zamanda səni intelekt platformasının

Azərbaycanla Belarusun ticarət dövriyyəsi 113 milyon dollara yaxın olub

Yanvar-may aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 113 milyon dollara yaxın olub. Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 48,1 milyon dollar, ölkəmizdən Belarusa isə 64,5 milyon dollar teşkil edib. Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxlə-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dolları çoxdur.

miz rəqəmsal iqtisadiyyata üstünlük verdiyindən dataların kiber hücumlarından qorunmasını aktuallaşır. Azərbaycan dünyanın 2 milyarda yaxın insanını internetlə təmin edəcək Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkiləsini həyata keçirir. Bu layihə başa çatandan sonra Azərbaycanda böyük Data mərkəzi yaradılacaqdır. Müzikire olunan mövzuların biri də səni intelekt üzərində qurulmuş Silkon vadisi kimi Abşeron vadisini yaradılması məsələsidir.

Hesab edirəm ki, nəzərdə tutulmuş Avropanı-Asiyaya birləşdirəcək yeni rəqəmsal həbin Azərbaycanda yaradılması Abşeron vadisinin yaradılması prosesini sürətləndirəcəkdir. Ona görə də kibertəhlükəsizlik məsələsində Microsoft şirkəti ilə əməkdaşlıq perspektivlərimiz genişdir. Dünyanı Koronavirus pandemiyası ağışuna alındığı bir zamanda iqtisadiyatda və təhsildə yeni yanaşmanın ortaya qoyulmasını aktuallaşdırır. Bu, məsafədən idarəetmə və distant təhsil məslələridir. Pandemiyanın nə vaxt bitəcəyini heç kim bilmədiyindən biz təhsilimizi distant formada davam etdirməyimizə hazır olmalıyıq. Yəni, qeyd etdiyim bütün məqamlar müəsir dövrün çağırışlarından və bu çağırışlar Azərbaycanın Microsoft şirkəti ilə əməkdaşlıq imkanlarını genişləndirir".

Ceyhun Rasimoğlu

"Qlobal Networks" abunəçilərinin nəzərinə!

Qlobal Networks" MMC internet xidmətinin göstərilməsi haqqında bağlanışlı müşaqvilə üzrə göstərdiyi xidmətləri tek miləndirmək, gələcəkdə geniş çeşidli və dəha keyfiyyətli xidmətlər təqdim etmək məqsədilə telekommunikasiya xidmətləri sahəsində dəha yeni nəsil şəbəkəyə və texniki infrastrukturə malik olan "CityNet" ticarət nişanı ilə tanınan "Uninet" MMC ilə birgə əməkdaşlığı qərar verib. Bu dəyişiklik tarif paketlərinə və xidmətin göstərilməsi qaydalarına təsir etməyəcək və hazırlı bildirişin tarixindən sonra 10 təqvim günü müddətində etirazınız daxil olmadığı təqdirdə tərifimizdən göstərilen internet xidməti eyni şərtlərlə və qiymətlərlə təqdim ediləcəkdir. Xidmətin dəyərinin ödənilməsi zamanı "Qlobal Networks" və ya "Uninet" loqosunu seçməyinizi xahiş edirik.

Beş ayda Azərbaycandan 2050 əsərində məhsul ixrac olunub

Yanvar-may aylarında Azərbaycandan 2050 əsərində məhsul ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayib. Qeyd edək ki, 5 ayda Azərbaycanda ixrac əməliyyatlarının dəyəri 6 milyard 971,9 milyon ABŞ dolları olub.

"Beynəlxalq qurumlar Ermənistanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması fonunda sükuta qərq olublar"

"Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki "Sarukyan" fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının parlament tərəfindən ləğv edilməsi, sözügedən şəxsin ifadə vermək üçün ölkənin təhlükəsizlik qüvvələri tərəfindən istintaqa cəlb edilməsi baş nazir Nikol Paşinyanın öz rəqiblərinə qarşı həyata keçirdiyi repressiya siyasetinin tərkib hissəsidir. Nəzərə alsaq ki, Qaqik Sarukyanın problemləri onun baş naziri və komandasını tənqid etməsindən və istefaya çağırmasından sonra başlayıb, o zaman baş verənlərin əsasında bilavasitə siyasi motivlərin da-yandığı söyləyə bilərik.



Bu fikirleri AZERTAC-a açıqlama-sında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, Nikol Paşinyan kürədən hakimiyətə gələndə, xüsusilə de onun baş nazir seçilməsi üçün Ermənistan parlamentində müxtəlif manipulyativ sənəaralar işə düşəndə, heç bir idarəcilik təcrübəsi və sistemli düşüncə tərzi olmayan bu şəxse dəstək verənlərdən biri de Qaqik Sarukyan olmuşdu. 2018-ci il aprelində Ermənistanın kütłəvi informasiya vasitələrinə açıqlama verən "Ciçəklənən Ermənistan" partiyasının sədri baş nazir postuna namizədliliyi irəli sürməyəcəyini və Paşinyani müdafia edəcəyini bəyan etmişdi.

Ekspert bildirib ki, Ermənistanda 2017-ci ildə keçirilən parlament seçkilərində Sarukyanın partiyası 31 yer qazanmışdı və üçdəki səs çoxluğu tələb edən qərarların qəbulu zamanı kifayət qədər ciddi təsir imkanlarına malik idi. Bu isə parlamentdə tərəfdarları cəmi 9 nəfərdən ibarət olan Paşinyanın baş nazir postuna gətirilmesi üçün həlledici amillərdən biri kimi müstəsna əhəmiyyətə malik idi. Bu meqamlara diqqət çəkməkdə məqsədim Nikol Paşinyanın heç bir fundamental siyasi və ideoloji prinsipə sahib olmayan, öz maraqları üçün istənilən qüvvə ilə bir arada olmayı möqbul sayan bir şəxs olduğunu vurgula-maqdır.

"Qaqik Sarukyan Ermənistanda öz "biznes-imperiyasını" sabiq prezidentlər Robert Köçəryan və Serj Sarakyanın dövründə qurmuşdu. Həmin dövrde Nikol Paşinyan və yaxın əhatəsi Sarukyanı ölkənin siyasi rəhbərliyi ilə birlikdə "Ermənistanın sərvətlərini talamaqda" ittiham edirdilər. Amma buna baxmayaraq, Paşinyan kürədən hakimiyətə gəlişini leqallaşdırmaq üçün Qaqik Sarukyanla əməkdaşlıq haqqında memorandum imzaladı və bu anlaşmanın sayəsində Sarukyanın tərəfdarları 2018-ci ildə keçirilən seçkilərdə parlamentdə 26 yer qazandılar", - deyə E.Mirzəbəyli qeyd edib.

Siyasi ekspert diqqətə çatdırıb ki,

Nikol Paşinyanla Sarukyanın problemləri, əsasən, birincinin öz tərəfdarları ilə birlikdə ölkədəki kapitalı əla keçirmək istiqamətində addımlar atdıqları və bunun üçün mediada zəmin hazırladıqları zaman başlanıb. Dövlət büdcəsinin vəsaitlərini müxtəlif vasitələrle ailesinin və tərəfdarlarının biznesinin qurulmasına və böyüməsinə yönəldən Paşinyan ictimaiyyətin diqqətini özündən əvvəl qazanılan şəxsi mülkiyyətin, kapitalın korrupsiya yolu ilə eldə olunduğu barədə real və qurama faktlara yönəltməyə başladı, "korupsiyaya qarşı mübarizə" adı altında özünün və tərəfdarlarının nəzəratindən konardakı iri kapitalı öz elində cəmləmək üçün bütün resursları, təzyiq mexanizmlərini işə saldı.

Vurğulayıb ki, bir müddət önce Sarukyanın və tərəfdarlarının Nikol Paşinyana qarşı daha qabarlı şəkildə nəzərə çarpmağa başlayan ittihamlarının esasında da məhz bu amillər dayanırdı. Qeyd olunurdu ki, baş nazirin məqsədi heç də özünü iddia etdiyi kimi, Ermənistanı böhran vəziyyətində çıxarmaq, demokratik azadlıqları bərpa etməkdən ibarət deyil. Paşinyan dövlətin təsir mexanizmlərindən istifade etməklə ölkənin biznes elitarının yalnız öz ailəsindən və yaxınlarından ibarət olmasına çalışır, kapitalını onunla bölüşmək istəməyənlerin varidatına "korupsiyaya qarşı mübarizə" pərdəsi altında zorla yiyələnməye cəhd göstərir.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, Sarukyan öz kapitalını Paşinyan hakimiyətindən önce qazanıb. Yəni, bugün ona qarşı iri sürülen ittihamlar eger realdirsə, o zaman Qaqik Sarukyan haqqında cinayət işi xeyli öncə, Paşinyanı tənqid etməzdən və istefaya çağırmasından əvvəl açılmalıdır. Amma belə olmadı. Bütün bunlar isə bir daha təsdiqləyir ki, Nikol Paşinyanın yeganə məqsədi rəqiblərini, onuna eyni mövqeni bölüşməyən siyasetçiləri və iş adamlarını müxtəlif vasitələrlə sıradan çıxarmaqdır. Onun saxta demokrat obrazının arxasında acgöz diktator siması gizlənir.

Qeyd edilib ki, Ermənistan parlamentinin Sarukyanın deputat toxunulmazlığının ləğvinə və həssinə razılıq verilməsi ilə bağlı qərarının qəbulu edildiyi zaman Ermənistanda "Ciçəklənən Ermənistan" partiyasının sədri-nin müdafiəsi ilə bağlı kütłəvi aksiya keçirilib. Aksiya polisin sərt müdaxiləsi neticəsində dağıldıb və aralarında çoxlu sayıda dünya və Avropa çempionlarının da olduğu 100-ə yaxın etirazçı həbs olunub. Baş veren hadisələr zamanı insanların ifade azadlığı, azad toplasma hüququ, hüquq-mühabifə orqanları tərəfindən lüzumsuz yere güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin "önəm verdiyi" bütün dəyərlər ayaq altına atılıb. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-in və Qərb ölkələrinin Ermənistandakı səfirlikləri isə özlərini ele aparırlar ki, sanki heç nə baş verməyib. Populist çıxışları ilə tanınan Nikol Paşinyan isə bu susqunluğun fonunda demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiya vasitələrindən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxaraq zərərsizləşdirməsi heç kimə sərr deyil.

Elçin Mirzəbəyli vurğulayıb ki, Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları "asfalta uzatmaqla" hədəleyir və asfalta uzağıdır. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırlı istintaq davam edir.

Bu qanunsuzluqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması fonunda bəzi beynəlxalq qurumlar, ənənəvi "hüquq müdafiəçiləri", beynəlxalq QHT-lər, ümumilikdə, bir sıra Qərb təşkilatları sükutə qərd olublar. Öz rəqiblərini susdurmad üçün siyasi təqib yolunu seçən, ölkənin ana müxalifətinin rəhbərini parlamentdə həbsxanaya yola salan bala-ca diktatorun bu əməllərinə ənənəvi "azadlıq carçı"larının heç bir reaksiya-sı nəzərə çarpmır.

"Gələcəkdə özüne rəqib olacaq ve ya rəqib olmaq ehtimalı ola bilən istənilən şəxsi korupsiyaya qarşı mübarizə" adı altında həbs etməsi və bunun fonunda Qərbin sükutu Nikol Paşinyanın el-qolunu daha da açır.

Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş veren qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür, onların demokratiyasının felsefəsi də budur: Əger mənim adamımsa və mən işləyirsem, deməli, demokratsan. Bu arada ABŞ Prezidenti Franklin Ruzveltin adına çıxılan və onun guya Nikaraquanın dövlət başçısı haqqında söylədiyi iddia edilən məşhur "Samosa ola bilsin ki, köpək oğludur, amma bizim köpək oğludur" deyimini xatırlamaq da yerinə düşər. İndiki məqamda Ruzveltin Samosa haqqında bu sözləri deyib-demədiyi ənənəvi deyil, ənənəvi olan bu sözlərin həqiqəti eks etdirməsidir", - deyə siyasi ekspert bildirib.

Pandemiya dövründə müəllimlərimiz də fədakarlıq göstərilər

Dünyanı cənginə



alan koronavirus epidemiyası Azərbaycandan da yan keçməyib. Bu ilin fevralından başlayaraq respublikamızda koronovirusla bağlı yoluxma hallarının müəyyən edilməsi və tibbi personalın epidemiyaya qarşı səfərbər edilməsinə başlanılmışdır. 2020-ci ilin mart-aprel aylarında ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə həyata keçirilən tədbirlər nəticəsində koronavirusun ölkəmizdə geniş yayılmasının qarşıtı müəyyən qədər alınmışdır.

Ölkəmizdə koronovirusa yoluxan xəstələrin müalicəsi üçün Prezident İlham Əliyev tərəfindən münasib xəstəxanaların təşkil edilməsi və bu xəstəxanalarla lazım olan müxtəlif tibbi avadanlıqların getirilməsi həyata keçirilmişdir. Pandemiya dövründə həyata keçirilən tədbirlər baxmayaraq dünya ölkələrində olduğu kimi bizim respublikamızda da ictimai həyatın bir çox sahələri eziyyət çəkmişdir. Pandemiya dövründə cəmiyyətimizdə eziyyət çəkən sahələrdən biri de təhsil sahəsi olub.

Koronavirusun yayıldığı çətin vaxtlarda respublikamızda həkimlərimiz və polis işçilərinin fədakarlıq göstərdikləri kimil təhsil işçilərimiz - xüsusən müəllimlərimiz də fədakarlıq göstərilər. Xüsusən övladları orta məktəbdə təhsil alan valideynlər karantin dövründə uşaqlarının təhsili ilə bağlı daha çox narahatlıq keçirməyə başladılar. Əlbəttə uşaqların təhsili ilə bağlı valideynlərimizin narahatlığı hamis üçün başa düşünləndir. Karantin vəziyyətində orta məktəblərin əyani formadan onlayn formasına keçilmesi həm müəllimlərdə, həm de valideynlərdə müəyyən çəşqinqılıq yaratdı.

Bütün bnlrlara baxmayaraq biz valideynlər Xətai rayonundakı 249 sayılı məktəbdə oxuyan bezi şagirdlərin valideynlərinin onları övladlarına karantin şəraitində onlayn formatda dərs deyən müəllimlərə öz minnətdarlıqlarını bildirmə isteyirler. Bizim müəllimlərə olan minnətdarlığımız övladlarımızın təhsilinə qayğılaşlı göstərən müəllimlərə sadəcə olaraq bir diqqət əlamətidir. Fədakar müəllimlərimizə minnətdarlıq bildirən valideynlər aşağıdakılardır:

1C sinfinde oxuyan şagirdlərin valideynləri - Nəbiyeva Kəmalə, Xalidova Səbinə, Quliyeva Leyla, Əsədova Könül, Hüseynova Kəmale, Əliyeva Qumru və başqaları sınıf müəllimi Qəmər Hüseynovaya;

4A sinfinde oxuyan şagirdlərin valideynləri - Ş.Teyyubova, K.Əsədova, R.Ibisova, K.Hüseynova, N.Fərzəlizadə və başqaları sınıf müəllimi Səbinə Novruzovaya və ingilis dili müəllimi Fərqanə Mürşüdovaya;

7B sinif şagirdlərinin valideynlərindən - K.Əsədova, N.Məmmədova, R.Mirzəyeva və başqaları Azərbaycan dili və ədəbiyyatı müəllimi İ.Xəlilovaya, İngilis dili müəllimləri Ş.Əliyeva və T.Cəfərovaya, Riyaziyyat müəllimi T.Hümbətova, Fizika müəllimi S.Əhmədovaya, İnformatika müəllimi İ.Seyidovaya, Biologiya müəllimi R.Quliyevaya, Tarix müəllimi A.Musayevaya, Coğrafiya müəllimi G.Bayramliya, Kimya müəllimi M.Cənnətovaya;

8D sinif şagirdlərinin valideynlərindən - K.Hüseynova, Z.Əhmədova, K.Əliyeva, M.Qarayeva, A.Heydərova və başqaları Azərbaycan dili və ədəbiyyatı müəllimi T.Qafarovaya, Riyaziyyat müəllimi H.Aslanovaya və Fizika müəllimi S.Əhmədovaya dərin minnətdarlıq edirlər.

Təbii ki, pandemiya şəraitində 249 sayılı məktəbin eksər müəllimləri haqqında bu cür xoş sözleri demək mümkün deyil. Biz valideynlər övladlarına dərs deyən müəllimləri yaxşı tanıyıraq və onları daha yaxşı xarakterizə edə bilirik. Övladımıza dərs deyən müəllimlərin adlarını çəkməkələ biz həmin müəllimləri başqalarına nümunə göstərmək istədik. Koronavirusa qarşı mübarizə dövründə həkimlərimiz, polis işçilərimiz kimi müəllimlərimiz də, xalqımızın gələcəyi olan uşaqlarımızın savadlı və bılıklı şəxslər kimi böyümesində, əsl fədakarlıq nümunəsi göstərmişlər. Biz bu məqalədə həmin fədakar müəllimlərin adlarını çəkməkələ onlara öz minnətdarlığımızı bildirmək istədik. Pandemiya dövründə qayğılaş və fədakar müəllimlərimiz üçün bu minnətdarlığı müəyyən mənəvi dayaq hesab edirik.

Validenlərin fikirlərini qələmə aldı:
Sakit Hüseynov, Xətai rayonu 249 sayılı tam orta məktəbin Valideyn Şurasının sədri

Çarukyan faktoru Paşinyan hakimiyyətini devirmək üzrədir

Arman Aboyan: "Bu siyasi repressiyadır"

"Çıçaklılanın Ermənistan" partiyasının deputatları ölkə parlamentini boykot edirlər. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə siyasi təşkilatın parlament fraksiyasının üzvü Arman Aboyan deyib. Belə ki, onun sözlərinə görə, bu addim partiyanın rəhbəri Qagik Çarukyanın deputatlıq mandatının əlindən alınması, toxunuşmazlığının aradan qaldırılması və həbsi ilə bağlı atılıb. Onlar bu hadisəni siyasi repression kimi qiymətləndiriblər. Deputat əmin edib ki, artıq Avropa Şurasında Ermənistanda baş verən hadisələr diqqətlə izlənilir, xüsusilə Sarukyanaya qarşı siyasi təqiblər gündəmdədir.



tılq insan olursa, bu yiğincəq hesab olunur, bir nəfər isə belə hesab edile bilməz. "Bizdə isə müvafiq aksiyaları "qanunsuz yiğincəq" adlandırdılar və ona qarşı çıxdılar. Mənə ən azı 3 belə hal məlumdur. Parklardakı sevgililəri saxlayıb polise aparırlar. Belə gedərsə, bizi də hebs edib-aparacaqlar", deyən İşxanyan BMT komissarının azad toplaşmaq haqqındaki məruzəsini oxuyaraq, Ermənistanda paralellər aparıb: "Mənim görüşüməcə, polis keçirilən mitinqlərə qarışırsa, vəziyyəti daha da gərginləşdirir, habelə koronavirusun da yayılmasına səbəb olur, polisin müdaxiləsi situasiyanı pisləşdirir".

Hüquq müdafiəcisi eyni zamanda qeyd edib ki, xoşbəxtlikdən hakimiyyətin qanunsuz referendumun keçirilməsi planı baş tutmadı: "Əgər vaxtnı dəyişməsəydi, onu səxalaşdıracaqdılar".

İşxanyan hakimiyyətin əhaliyə karantin rejimində tətbiq edilən cərimələrin də çox yüksək olduğunu bildirib.

Dünəndən isə, hüquq-mühafizə orqanları "Çıçaklılanın Ermənistan" partiyasının ərazilərində ofislərinə basqınlardır edərək, axtarışlar aparmağa başlayıblar. Bu barədə "Hraparak" qəzeti yazar. Qəzet öz mənbələrinə istinadən yazar ki, Sarukyanaya qarşı açılmış cinayət işi üçün istənilən detalların yığılması polise tapşırılıb.

Rövşən RƏSULOV

Hüquq müdafiəcisi Averik İşxanyan: "Belə çıxır ki, hakimiyyət həbs edə bilər, nə istəsə edə bilər, ancaq sizin hiddətlənməyə hüququnuz yoxdur"

"İnsan hüquqları əhəmiyyətliidir, lakin beynəlxalq sənədlərdə fövqələde hallar və müharibə zamanı onların məhdudlaşdırılması nəzərdə tutulub". Bu barədə isə Ermənistandan Helsinki komitəsinin rəhbəri, hüquq müdafiəcisi Avetik İşxanyan "Politekonomiya" institutunun təşkilatçılığı ilə keçirilmiş müzakirədə bildirib.

Erməni hüquq müdafiəcisinin sözlərinə görə, Ermənistanda maska gəzdirməkdən başqa bütün məhdudlaşmaları aradan qaldırlılar. Qalır ən əsası - dinc yiğincəqlər qoyulan məhdudlaşdırma: "Bu hüquq ümumiyyətə insan haqları baxımından ən əsasıdır. Lakin bizdə vəziyyət repressiyalara gedib-çıxb. Belə çıxır ki, hakimiyyət həbs edə bilər, nə istəsə edə bilər, ancaq sizin hiddətlənməyə hüququnuz yoxdur".

İşxanyan hesab edir ki, bir nəfərdən ar-

"ABS, Rusiya və Avropa İttifaqı məsələyə müdaxilə etməlidirlər"

"Çin-Hindistan sərhəddində iyunun 15-də axşam saatlarında ölümlə nəticələn incident baş verib. Çin hərbçiləri hindistanlı zabitlə və iki əsgəri öldürüb'lər". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.



səsində anlaşmazlıqlar sühə və danışqlar yolu ilə həll edilsin. Ancaq Çinin hesabları fəqli idi. Çin açıq-əşkar Hindistan ərazisine iddia edir və bə maqsədla sərhəd qoşunlarını dağlıq massivlərdə irəli çəkməye çalışır. Hindistanın müdafiə naziri Radjnatx Sinqxin sözlərinə görə, Rəsmi Dehli Çinin sərhəd boyu irəliləməsinə imkan verməyəcək.

Pekin bu siyaseti uzun onilliklərdə davam etdirir. Çin ordusu 1962-ci ildə Hindistan ərazisine daxil olaraq Himalay dağlarının bir hissəsini işğal etmişdi. Dehli Pekinlə qarşıdurma istəmir. Ancaq dialoq nəticə vermir.

Diger böyük dövlətlər vəziyyətə qarışmasa, Çinlə Hindistan arasında müharibə ehtimalı artacaq. Cənubi, Hindistan öz hərbçilərinin öldürülmesinə seyrçi qalmaya da bilər. İki nüvə dövləti və ümumi əhalisinin sayı 3 milyardi aşan iki dövlətin müharibə astasına gələməsi bölgəni fəlakətə aparacaq. Ona görə də ABŞ, Rusiya və Avropa İttifaqı məsələyə müdaxilə etməlidirlər".

Ceyhun Rasimoğlu

Baş Prokurorluq: KİVDF-nin vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Ö

lkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf siyasetinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan islahatlarla korrupsiyaya qarşı mübarizə tədbirlərinin dəstəklənməsi daim diqqət merkezində saxlanılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq orqanları tərəfindən aidiyəti dövlət qurumları ilə birgə bündəcə və digər maliyyə vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadə olunması sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.

Həmin tədbirlərin davamı kimi, Kütləvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu tərəfindən yol verilən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalma haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunması, tikinti norma və qaydalarının pozulması, kütləvi İnformasiya Vəsitələrinə yardımçıların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, daxil olmuş materiala əsasən, Fondun "Xərclər smətisi"nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsinə nəzərdə tutan və inkişafını dəstəkləyen program, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, həmələ Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birəfələk maliyyə yardımının ayrılmamasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş hacmlərinin artırılması, obyektin ehtimal dəyerinin şəsirdilmesi və işlərin görülməməsinə görə külli



miqdarda artıq vəsait qanunsuz olaraq xərcənib.

Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcelləsinin 179.4-cü (külli miqdarda menimsəmə), 308.1-ci (vəzifə selahiyətlərindən sui-istifadə), 308.1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308.2.4-cü (dövlət satınalma məsələlərini qanunsuz keçirme) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə qanunsuz halların tam, hərəkəli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində texirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluğun məlumatında, həmçinin bildirilib ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşış bina-sından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılmalar aparılır.

İstintaq gedişi baredə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən ictimaiyyətə etrafı melumat verilecək. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbul-dən qanunazidd hallarla üzləşən jurnalistlərə, eləcə də vətəndaşlara müraciət edərək 961 nömrəli "Çağrı Mərkəzi" və ya Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

"Ermənilərin qara günləri hələ qabaqdadır"



direktori Martirosyanın, düşmən ordusunun baş qərargah rəisi Davtyanın və ölkə polisinin rəisi Sarkisyanın eyni vaxtda istəfa vermələri məhz ölkədaxili vəziyyətə bağlıdır. Təhlillər göstərir ki, Paşinyan hökumətin qarşı müxalifətin növbəti adımları daha mütəşəkkil və ardıcıl xarakter daşıyacaq. Şübə etmirək ki, Paşinyanın dönüklüyündən, müttəfiqliyə vurduğu açıq zərbələrdən bezen Rusiyənin müyyən çevrələri də bu prosesdə maraqlıdır. Ölkə parlamentində ikinci böyük fraksiya olan "Çıçaklılanın ermənistən partiyasının" sədri Çarukyanın Baş nazirinin istefasını tələb etməsi hakimiyyət uğrunda mübarizənin gərginleşməsini əyani sübutudur. Fikrimə, ermənilərin qara günləri hələ qabaqdadır.

İqtisadiyyatı xaricdəki erməni diasporunun pul kisəsindən asılı olan əhalisinin böyük eksəriyyətinin çörək dalınca başqa ölkələrə üz tutan qadınlarının, qızlarının Türkiyədə, Ərəb ölkələrində, Rusiyada qədim peşələri sayesində pul qazanan bu ölkənin, gerçəkdən, heç bir prespektivi yoxdur. İşğal etdikləri ərazilərimizdə qeydsiz-sərtsiz gerçiklər və ondan sonra bölgənin iqtisadi və siyasi gücləri olan Azərbaycan və Türkiyə ilə əməkdaşlığın qurulması erməniləri məhv olmaqdan xilas edə biləkək yeganə yoldur".

Partiya sədrinin sözlərinə görə, mövcud iqtidarın pandemik vəziyyəti nəzarətə götürə bilməməsi, bu böhranlı situasiyada səriştəsizlik, savadsızlıq nümayiş etdirməsi müxalifəti və xalqı ayağa qaldırıb: "Hökumətin üzvü - Milli Təhlükəsizlik xidmətinin

Terrorçu dövlət, işgalçi siyaset və ac xalq...

Bu Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışındaki əhatəli, məzmunlu və ən əsası aktuallığı ilə diqqəti çəkən çıxışında Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıq mətnli mesajlar, bəyanat xarakterli mükəmməl şərhər o həqiqəti və məntiqi özündə ehtiva edir ki, Azərbaycan tərəfi mövcud problemin həlli istiqamətində öz prinsipiallığını davam etdirməyə israrlıdır və vandal ermənilər gec-tez işgal etdikləri torpaqlardan geri çəkilməli olacaqlar.



Dövlət başçısı etdiyi çıxışlarında, o cümlədən Tərtər Olimpiya İdman Kompleksinin açılışındaki çıxışında da çox haqlı olaraq erməni mahiyyətini faşist mahiyyəti ilə eyniləşdirdi. Həqiqətən də bu bir faktdır. Problemin kökü də ele məhz erməni zehniyyətinin faşist təfəkkürüne köklənməsindən qaynaqlanmasıdır. Məhz bu səbəbdən də, onlar uzağı görmürler, gələcəyi sezmirlər, beynəlxalq təşkilatların reyylərini qulaq ardına vururlar, BMT qətnamələrini icra etmirlər, məglubiyyətə məhkum durumlарının fərqində deyiller. Və dövlət başçımızın dediyi kimi: "Ermənistən terror dövlətidir və öz vətəndaşlarına da terrorun ənənəsini aşılaysın". Məhz buna görə də ...

Terror dövlət olan Ermənistən nın son ünvanı uçurumun dibidir. İşgalçi düşmən öz vətəndaşına da dövlətçiliyi deyil, terrorun ənənəsini aşılayır. Bu onların xisletindən irəli gelir. Çünkü heç vaxt dədə-baba torpağı olmayan və dövlət anlayışını daim kimdənse oğurladıqları torpaqlar üzərində qavramağa, exz etmeye çalışanlar, o cümlədən savayı anladıqları bir şey də yoxdur və işgalçi dövləte rəhbərlik edənlər də faşist xisletilərlərdir. Lakin bütün burlara baxmayaq, Ermənistən anlamır ki, eger problem sülh şəraitinde öz həllini tapmasa, Azərbaycan öz tarixi torpaqlarını erməni işgalindən azad etmək üçün mühəribəye başlaya bilər. O zaman isə təxavüzkər Ermənistən çıxış yolu axtarmağa belə macəl tapa bilməyəcək. Politoloqların sözlerinə görə, Ermənistəndə baş verənlər Paşinyan hökumətinin qeyri-ciddiliyindən xəber verir.

Nəticə... Erməni dili ilə...

Saxtakarlıq, yalan və işgaçılıq. Və sözsüz ki, sonda işgalçi siyaseti aparan faşist xisletli Nikol Paşinyandan nə gözləmək olar? Faşist xüsusiyyətlərə layiq oldularını erməni xalqı özü də bilir və bilmədən bu faktı özələri də təsdiqleyir.

Küçə "demokrati" yalan alude-

ciyi olan erməni baş naziri N.Paşinyan hakimiyətde olduğu bu iki ile yaxın müdəddətə səsləndirdiyi bayənlər, çıxışları bir daha bu adəmin diplomatik siyaset nə olduğunu bilmədiyini sübuta yetirir və bundan sonra da bu siyasetin nə demək olduğunu öyrənə bilməyəcək. Nəcə deyərlər: Qırxında öyrənen kimi... Ele buna görə də keçirilən bütün mötəber görüşlərdə bütün dünyadan göz qarşısında ağ yalanlar danışır və bunu demokratianın əlaməti kimi təqdim etməyə çalışır.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhməndoğlu bildirir ki, bu iki il ərzində N.Paşinyan o qədər arsız psixoloji vəziyyətdədir ki, adı həqiqətləri belə özünün çürük məntiqi ilə tamamilə yanlış formada dünya ictimaiyyətine sırrımaşa çalışır: "Və bu səhnəni dünyadan aparıcı dövlətlərin siyasetçiləri, peşəkar diplomatlar sakitcə müşahidə edirlər. Bu nədir, dünya məsuliyyəti və ədaləti tamamiləni itirib? Baxın, bir məqamı xatırladaq. N.Paşinyan BMT-dəki çıxışında Ermənistən xarici siyasetinin məzmunu və məqsədi, Azərbaycanın xarici siyaseti, Dağılıq Qarabağ münaqişəsi və özünün siyasi kimliyi barədə 15 dəqiqə erzində insanların vaxtını alıb. Ermənistəni bütün tərəfdəşlərlə əməkdaşlıq etməyə hazır dövlət kimi təqdim etməyə çalışıb. Əslində isə bu, kvarzölkə təcavüzkarlığına görə heç

bir regional əməkdaşlıq layihəsinə iştirak edə bilmir. İrəvana dəfələr deyilib ki, işgal etdiyi ərazilərden çekilsin, sonra əməkdaşlıq məsələsinə baxmaq olar. Ermənistən rəhbərliyi isə nə bu təklifə, nə de BMT de daxil olmaqla beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin teleblərinə əməl etməyib. Onun əməl etdiyi birçə şey var - Azərbaycanın torpaqlarını işgal altında saxlamaq.

Budurmu, hər kəslə əməkdaşlığa hazır olan "demokratik dövlət"? İndi Ermənistən adlanan ərazilərdən milyonlarla azərbaycanlıları deportasiya edən, günahsız insanları



şıqlar yolu ilə həlli yeni mərhələyə qədəm qoymaqdadır. Obrazlı deşək, artıq, "cidanı cuvalda gizlətmək" mümkün deyildir. Münəqışə Azərbaycanın ərazi bütövülüyü çərçivəsində həll edilməsə, Cənubi Qafqazda çox riskli vəziyyət meydana geləcək. Burada terror təkan veren proseslər özünü göstərə bilər ki, onun qarşısını almaq xeyli çətin olar. Həmin terror dalğasının Rusiya ərazisində sıçraya biləcəyinə də şübhə yoxdur. Vəziyyətin bu yöndə inkişafında Ermənistən məraqlıdır. Çünkü bütün hüquqi şərt-



Azərbaycanın uğurları: kimlərə dərəd olub?

Politolq onu da bildirir ki, Nikol Paşinyan unudur ki, heç kəs axmaq deyil: "Əgər bu yalanları və məntiqi ziddiyyətləri eşidib susan varsa, deməli, ədalətsizlik edir və ya ikili standartlar siyaseti güdür. Ermənistən baş naziri Nikol da onu da unudur ki, ölkəsinin işgalçi ordu sunun işgal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün elə tribunasından danışdıgi beynəlxalq təşkilatın Tehlükəsizlik Şurasının 4 qətnaməsi var. Onun dedikləri isə həm BMT Ni-

zətnaməsinin 2(4)-cü maddəsinə, həm də BMT Tehlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə ziddir. Bəli, bu, bir həqiqətdir. Doğrudur, əslində, N.Paşinyan liderlik etdiyi kückə hərəkatını "xalq demokratiyası" kimi təqdim etməyə cəhd edərək özünü gülünc vəziyyətə salır. Eyni zamanda, o da həqiqətdir ki, beynəlxalq ictimaiyyətin bu siyasi təlxəyin hədyanlarına dözməsinin səbəbi dünya siyasetindəki ikili standartlar və islamofobiya mərkəzlerinin Ermənistənə dəstəyi ilə bağlıdır.

Ucuz sensasiya: manevr sahəsi tükənəndə...

Yuxarıda vurğulanın məqamlar onu göstərir ki, Ermənistən-Azərbaycan münaqişəsinin dani-

lər, qaydalar və beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu göstərir. Ermənistən ancaq aranı qatmaqla, suyu bulandırmaqla, qanunsuz addimlara prosesi ləngidə bilər. Deməli, yeni səviyyədə mübarizə başlayır.

Bəli, hələ də erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyətindən tutmuş indiki kückə "demokrati" başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızlırin uğursuz hakimiyət "siyasetinin" əziyyətini ele səda erməni xalqı çəkir. İşgalçi və quduzlaşmış Paşinyan bu gənə kimi hansı qələtləri etməyib? "Qarabağ Ermənistənidir, vəssalam!" böyük qəletini edərkən, Azərbaycan Prezidentinin cavabı "NIDA!" olmalı idi. Ən əsas məqam isə, Nikol bu cavabı nəinki öz ölkəsində, hətta bütün dünya siyasetçiləri, prezidentləri səviyyəsi qarşısında almaqla yanaşı, həm də dünyadaki erməni havadarlarına da bir "düz yola gəlin" mesajı idı və bununla Azərbaycan dövlət başçısı bu məsələni dəfələr tekrar çatdırıb: "Azərbaycan torpaqlarının Ermənistən işgalindən azad edilməsi bütün tərəflər üçün qəbul ediləlidəndir".

Bax, bu günlərdə Azrbacan Prezidenti İlham Əliyevin təşəbbüsü ile Bakıda videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birləşdəyik" mövzusunda keçirilən Zirvə görüşündə də iştirak edən dövlət rəhbərləri da Azərbaycanın ərazi bütövülüyünü, müstəqilliliyini və suverenliyini dəstəkləyərək Ermənistəni işgalçı ölkə adlandırdılar. Bax, budur uğurlu siyaset! Bu Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin, Azərbaycan xalqının ən yüksək QƏLƏBƏSİDIR.

Bir sözə: Ermənistən nə qədər təxribat və sərsəm bəyanatlarla çıxış etse də, reallıq budur: təcavüzkar quduzlaşmış işgalçi Ermənistən zəbt etdiyi torpaqlardan çıxmazıdır, VƏSSALAM, BAŞQA YOL YOXDUR!!!

A.SƏMƏDOVA

Rəzil qadın...

Bəzən baş verən hadisələrə münasibət bildirmir-sən, "səbəli ol" deyirsən. Ancaq bir də görürüsən ki, dövlətinin, xalqının üvanına elə bir sözlər, böhtanlar deyilir ki, bu yerdə sakit dayana bilmir-sən. Xüsusilə də, son günlər sosial şəbəkələrdə "Milli Şuran"ın qeybətxana şousunda rəzil və mənəviyyatsız qadın olan Gültəkin Hacıbəylinin "Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin", - deməsi və ona yaşına, "başına" hörmət etməyən "Milli Şura" deyilən əcinalar yuvasının sədri Cəmil Həsənlinin "Bu son hədd deyil də, yoxsa təbrik edərdim" deməsini cavabsız qoya bilməzdəm.



Ancaq bu nankor və əxlaqsızlar bir şeyi unudurlar ki, hansı formada olursa-olsun xalqının qayğısına qalan və ən ağır anlarda bele daima xalqının qayığını çəkən Azərbaycan Prezidenti həmişə öz vətəndaşının yanındadır. Və ermenidən bətər olan Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimilər iki-üzlü, satılıb, satan, mənliklərini ayaqlar altına atan erməniqləbecləridir. Hər ikisinin xisəti nankorluq, satqınçılıq olub. Və bu gün G.Hacıbəyli kimiləri tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıb. Əhənəvi əməllərinin davam etdirmək üçün neyləməlidirlər? Böhtan, şər ataraq bu koronavirus əllərinə "göydəndüşmə" olduğundan "məharetlə yaralanmalıdır". Bu yerdə G.Hacıbəylinin keçmiş qayınanasının dediyi sözləri xatırlatmaq istədim: "O, mənəvi dəyərlərini itirməş əlaqsız, sürüşkəndir..."

"Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə!"

Bəli, bunu da G.Hacıbəylinin keçmiş qayınanası deyir. Düz sözə nə deyəsən. G.Hacıbəylinin keçmiş qayınası Nəhayət Məmmədova 14 ay əulin olduğu müdətində ona qarşı böyük haqsızlıqlar etdiyini bildirə-

rək, indi də həmin yolu getdiyini bildirib: "Bu o Gültəkindir ki, doğma əmisine "torba" tikdi. Onun əmisi İdris Hacıyevin adına "Emil" MMC açıdraraq, rayonda 20 hektar ərazidə gips karxanasına yiyələnmişdi. Sonra qazancı bölüşdürüb bilmədiklərindən, Gültəkinin tezyiqi ilə Görənboy rayon icra həkimiyətinin məhkəmədə qaldırdığı iddia əsasında İdris Hacıyev "cəzalandırıldı", karxana əlindən alındı. Bunda sonra həmin ərazi Gültəkin Hacıyevanın atası Yusif Hacıyevin adına açılmış "Gülüstan" MMC-nin icarəsinə verildi. Doğmasına qarşı nankorluq, xəyanət edən Gültəkin xalqına da, Vətənne də bu cür addımlar atar, necə ki, indi bu çirkin yoldadır. Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə, nə doğmaları. Onun mərami-məqsədi şəxsi mənafələri üçün insanları şərəfək, kələk gelmək və sair. O, mənəvi dəyərlərini itirmiş əlaqsızdır. İkiüzlü, sürüşkən, xain, anomal G.Hacıbəyli elə Əli Kərimli, Cəmil Həsənli kimi satqınlarının, ikiüzlülerin yanında olar. Belələri ən ağır cəzaya məhkumdur".

Bax, simasız, satqın, əlaqsız buna dəyərlər. Doğurdan da, qadının rəzil olması bədbəxtçilikdir. Çamura batmış G.Hacıbəyli pula görə

haya nə demek olduğunu belə anlamar. İndi də G.Hacıbəyli, guya xalqın "dərdinə yanır". Görünür, G.Hacıbəyli hələ çox havalanacaq, çünki o, Əli Kərimli kimi satqın şinelində çıxmış rəzil, keçmiş qayınanasını dediyi kimi-əlaqsız, satqın və cinayətkardır. Və ona görə də hamını satqın adlandırır. Bu yerdə kor-kora kor deməsə, doğurdan da bağı çatalar. Bəlkə utanasan. Utanmağa üz olarsa. Sosial şəbəkələrin daimi klienti G.Hacıbəyli dünən iqtidarı, bu gün müxalifətçi, sabah heç kim olmadığını bir oturub düşünəsən? Adamın yazığı gəlir. Bunu anlaya bilməsən. G.Hacıbəylinin keçmiş qayınanasının dediklərini eşidənde bir daha bu qadının na qədər mənəviyyatsız və satqın olduğunu şahidi olursan.

Beleliklə, sözümüz canı ondadır ki, bu siyasetə qoşulan sosial şəbəkə qulduları heç əslində siyasetin nə demek olğunu belə anlamırlar. Çünkü yollarını azıblar. Bax, eله bəla də bundan sonra başlayır. Qudrurub quduzlaşırlar. Nəticədə də nə cəmiyyət, nə də ictimai rəy belələrini qəbul etmir. Çünkü hər kəsə çox gözəl bellidir ki, üzüdünlərden, yollarını azanlardan fərli adam olmaz...

Rəfiqə HÜSEYNOVA

Taksidən istifadə edən şəxs ön oturacaqda əyləşə bilərmi?

Təkxi xidmətindən istifadə edən sərnişinlərin sayı iki nəfərdən çox deyilsə, onlar yalnız arxa oturacaqlardan istifadə edərək mənzil başına çatmalıdır. Bu barədə SIA-ya açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmetinin (DANX) İctimaiyyətə əlaqələr sektorunun müdürü Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qurum tərəfindən taksi sürücülərinə bu barədə tapşırıq verilib: "Bəzi sürücülər bize müraciət edərək bildirirlər ki, elə hallar olur ki, sərnişinlər onlardan ön oturacaqda oturmaq üçün israr edirlər. DANX olaraq isə sərnişinlərə bildirmək istəyirik ki, əgər sərnişin sayı bir yaxud iki nəfərdənə, onların ön oturacaqda oturmalarına icazə yoxdur. Biz bununla bağlı taksi sürücülerinə də tap-



şırıq vermişik. Bu məhdudiyyət qeyri-müəyyən dövredə kimi qüvvədə qalaçaq. Taksilərin ön oturacaqlarına bu barədə stikerlər də yapısdırılacaq. Pandemiya dövründə taksilərde də şəffaf arakəsmə onun üçün yaradılıb ki, sərnişin və sürücü arasındaki izolyasiya qaydalarına əməl olunsun".

N.Allahyarova istisna hallar barədə də söz açıb. O qeyd edib ki, bir ailədən artıq sərnişin olarsa, tibbi qaydalara əməl edərək onlardan biri öndə əyləşə bilər: "İstisna hal o zaman yarana bilər ki, bir ailədən üç nəfər mütləq şəkildə harasa getməlidirlər. Bəli, bu zaman onlardan iki nəfəri arxada, bir nəfəri isə qabaq oturacaqda əyləşə bilər. Ancaq her bir sərnişinin əllərinə əlcək, üzlərində maska olmalıdır və ünsiyyət sıfırda endirilməlidir".

Rəsul Quliyev: "Bunları xalq özü cəmiyyətdən təcrid etməlidir"

"Hakimiyyətə gəlməyin açarını 3.5 milyon adamın və ya ailələri ilə birlikdə 8 milyonun ac yavac qalmışında axtarın bir ovuc adamı insanlar necə öz aralarında saxlaya bilər, bilmirəm"

"Milli Şura"nın keçmiş üzvü, sabiq spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevin yenidən adıçəkilən qurumu hədəfə alıb və buna səbəb koordinasiya mərkəzinin üzvlərinin son zamanlar keçirdikləri "zoom" toplantılarında səsləndirdikləri fikirlərinin sağlam düşüncəli içtimai rəy tərəfindən istehza ilə qarşılanmasıdır. Bele ki, onların baş verən hadisələrə barmaqarası baxmaları, siyasi oyundanızlı xarakterli çıxışları həttə müxalifət caməsində də hiddət və məsxərəye çevrilərək. Bu baxımdan, R.Quliyevin fikirləri maraqdoqurucudur. Çünkü o da zamanında "Milli Şura"da temsil olunmaqla yanaşı, sonradan bu qurumda baş verən hadisələrdən doğru nəticə çıxarıb və necə deyərlər, qapını çırparaq gedib...

Sabiq spiker: "İlk baxışda nə üçün bu dəli yiğicagından belə bir sayıqlamanın mənə göndərildiyini anlamadım"

SIA Rəsul Quliyevin fikirlərini bəzi ixtisarlarla təqdim edir. Belə ki, "10 milyon insanın bədəbxılıyi üzərində hakimiyyətə gəlməyi yalnız onlar düşünə bilərdi!", deyən R.Quliyev heç vaxt bu əcaib teşkilata fikir verməyəcəyinə söz verməsine baxmayaraq, "zoom" toplantılarından sonra yenidən münasibət bildirmək məcburiyyətində qaldığını deyib. Xüsusilə Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin neftin qiyməti ətrafindakı səviyyəsiz fikirlərinə münasibətini bildirən R.Quliyev deyib: "İcləsə neftin barelinin 14 dollara düşməsi hadisəsi ilə əlaqədar bir xanım hamını böyük ruh yüksəkliyi ilə onu təbrik etməye çağırır. Sovet ekonomikasının ABŞ ekonomikasından üstünlüğünü göstərən və elmi dərəcə alan professor "yox qiymət hələ axıra qədər aşağı düşməyib, düşüb başa çatsın sonra təbrik edərəm" deyir. İlk baxışda nə üçün bu dəli yiğicagından belə bir sayıqlamanın mənə göndərildiyini anlamadım. Özüme sual etdim nə üçün sevinir bu yığınca... Çünkü neftin qiyməti aşağı düşəcək, müəllimlər, tibb işçiləri və virusla əlaqədar camaata verilən pullar olmayacağı, camaat ayağa qalxacaq ("ac qılınca

axtaran bir ovuc adamı insanlar necə öz aralarında saxlaya bilər, bilmirəm". C.Həsənliyə gəlince, R.Quliyev bildirib: "...ikinci, özünü çox dehşətli professor sayan birisi neftin qiymətinin bir ay bundan əvvəl aşağı həddə çatdığını, bundan sonra barelin 40-42 dollara qədər qalxacağıni, çox sadə bir şeyi analiz edə bilmir, təbrik üçün qiymətin lap aşağı düşməsini gözləyir".

"Özünü çox dehşətli professor sayan birisi..."

Qarşı tərəfin məhz bu kimi səsəm fikirlərindən sonra onların Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin müasir tipajları və personajları olduqlarını deyən sabiq spiker eləvə edib: "Hakimiyyətə gəlməyin açarını 3.5 milyon adamın və ya ailələri ilə birlikdə 8 milyonun ac yavac qalmışında axtarın bir ovuc adamı insanlar necə öz aralarında saxlaya bilər, bilmirəm"

Rövşən RƏSULOV

Beyləqanda mağazadan və evdən oğurluq edən şəxs tutulub



Beyləqan rayonu ərazisindəki mağazadan və evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir mağazadan 900 manat məbləğində pul və geyim eşyaları, bir evdən isə qızıl-zinət əşyaları oğurlamaqdə şübhəli bilinən Təzəkənd kənd sakini A.Məmmədzadə tutulub. Aparılmış tədbirlərlə onun Bolsulu kəndindəki evlərdən birinin heyətindən 1320 manat dəyərində yonca toxumu oğurlaması da müəyyən edilib. Faktla bağlı təhqiqat aparılır.

Xətai'də üç mənzildən qızıl-zinət əşyaları oğurlanıb

Xətai rayonu ərazisində oğurluqla məşğul olan şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, rayon ərazisindəki üç mənzildən qızıl-zinət əşyaları oğurlamaqdə şübhəli bilinən Bakı şəhər sakını C.Həsənov və əvvəller məhkum olmuş P.Mustafayev Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Faktla bağlı araşdırma davam etdirilir.

Qaradağda ölümə nəticələnən yol qəzası baş verib

Qaradağ rayonunda ölümə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakını Bəhrəm Rzayevin idarə etdiyi "BMW" və Cəbrayıł rayon sakını S.Kərimzadənin idarə etdiyi "Renault" markalı avtomobillər toqquşub. Nəticədə B.Rzayev hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdaresi tərəfindən araşdırma aparılır.



Erməni saxtakarlıqları: "Armi/Erme" türk-turanlıların yaşadığı ərazi ilə bağlıdır

Və etnonimin "hay"lara aidiyəti yoxdur

Birincisi: Parfiya çarlığı kimi tanınan Böyük Ərsaklar dövləti və bu dövlətin 3 beylidən ibarət olan qərbdəki Kiçik Ərsaklar - Arşakuni (ermənicə) "çarlığı" haqqında həqiqətlər.

İkincisi: Kiçik Ərsaklar dövlətinin ve xristianlığın qorunmasında, Ərsaklar sülaləsindən sonra Qars vilayətinin hökmədəri olan Mamik-Mamikonyan (ermənicə) sülaləsinin mənşəyi haqqında əsrlər boyu gizlədilən məlumatlar.

Üçüncüsü: Xristianlığın Kiçik Ərsaklar dövlətində yayılmasına nail olan Onak oğlu Suren (Qriqori/Kirkor) haqqında yeni açıqlamalar.

Dördüncü: "Mesrop əlifba-sının yaradılması ve bu əlifbanın hansı mənbələr ile oxşarlığı haqqında məlumatlar.

Beşinci: Haylar nə zaman və hansı imkandan istifadə edərək "Armeniya/Arminiya" adını mənimdələr?

Parfiya - Böyük Ərsaklar və Kiçik Ərsaklar

Parfiya çarlığı və ya Ərsaklar dövləti nə vaxt və nə cür yarandı? Ərsaklar kimlərdəndir? Selevklilər dövlətinin süqutu, Baktriya və Parfiyanın müstəqilliyi (e.ə. 249-cu il).

Xəritə: Selevkid dövləti (Baktriya və Parfiya daxil olmaqla) Da-ha'lar (Daha/Dae, Dahaee) - Turan (qədim türk) qəbilələri və onların Parn'lar boyu (Ərsak və Tiridat = II Ərsak (248-211-ci illər)).

Ərsaklar sülaləsinin yaranması (Ellinlər: Arsacidas; romalılar: Arsakides, Haylar; Bahlavig (Balkılar, Baktriyalılar); İranlılar: Eşkaniyan).

Parfiya imperiyası: Hindistan-dan Qafqaza, Sır-Deryadan (eks) Fərata qəder (E.ə. 200-ci iller) "Partian". Strabon ("Coğrafiya", XI, XI, 2): "Köçəri Saklar, Dahe - "Teke Taka", Aday/Adağ, Xəzər və Aral arasındaki köçəri tayfalar, Ər-sak skiflərdəndir".

L.Qumilev (bir neçə kitabında): "Parfiyalılar İran əhalisine qarşı yad qəbila idı, onlar Aral boyu çöllərin türkləridir".

Mommens ("Roma tarixi") II Ərsak - qüdrətli Turan sərkərdəsi, Turan Ərsaklarının hakimiyətini quran parf "parn/part" qəbiləsin-dəndir".

Bayandur / Bayındur = Bayan / Bayın+dur=Payın+dur=Parn+dur: kök+şəkilçi (Məs., Kuman-dur, Çav-dur, Kun-dur..., "R-Z": dur > duz / düz > Bög-düz (bax: Rason-yi Dn. L. "Dünya tarixinde türklük", Ankara, 1942)).

Parn / Aparn = Baran ("Qoyun-lular").

"Dədə Qorqud": 24 oğuz ellərinin "sol" qolu = Üç Ok-in Bayandur boyundan (Gök-Alp və ya Gök Han).

Böyük Ərsakların qərbdəki 3 bəyliyi - Kiçik Ərsaklar "Dədə Qorqud"dakı Bayandurların Kür-Araz boylarına gəlməsi (Dağ-Alp, Dağ-Xan, Salgur/Salvur boyu Qazan-

Xan sülaləsi).

Mənbə: Prof. F.Kırzioğlu.

Tiridatın (II Ərsak) oğlu I Artaban (III Ərsak (211-191-ci illər)) Həmedan paytaxtı VI Ərsak (I Mitridat) (160-139-cu illər)

Mesopotamiyanın fəth edilməsi: "Çarlar çarı".

II Mitridatin ("Böyük") (IX Ərsak) (123-88-ci illər)

Azərbaycanı və İberiyani fəth etməsi, "Arminiya" ərazisine daxil edilməsi.

Kiçik Ərsakların başçısı - I Artavazd'ın (123-95-ci illər) hakimiyətdən uzaqlaşdırılması və onun oğlu Tiqrənən Həmədanda girov saxlanması.

II Artaban (88-77-ci illər): saklar və toxarların ölkəyə axını və onun bir hissəsinin müvəqqəti iş-gəl edilməsi.

I Tiqrən Artaksidin Kiçik Ərsaklar dövlətində taxta oturması və ərazisinin genişləndirilməsi > "Böyük Arminiya".

M.Xorenski "Ermenistan tarixi" (VII əsr) Sebeos "Iraklı tarixi" (661-ci il)

Xovannes "Ermeni tarixi"

Taronlu Asolik "Cihan tarixi"

Musa Kaqanqatlı "Alban tarixi"

M. Xorenski (I, 8, 9; II, 1-4): Cəsər Ərsak, Baxl, Peyğəmber İbrahim, Kettura. Böyük Ərsak (gūman ki, IX Ərsak "Arminiya"ya çar taxtına qardaşı Valərsak'ın (Va-lərsak)) təyin edilməsi - Ərsakuni / Ərşakuni sülaləsi və Kiçik Ər-

dat) bunların taxtına ötdürdü. Beləliklə, eramızın 63-cü ilindən başlayaraq ta 428-ci ilinə qədər (366 il)

Kiçik Ərsaklar dövlətinin başında Tiridatın nəslidurmuşdur. Bu Kiçik Ərsaklar dövlətinin (Arşakuni) tarixidir.

"Arminiya / Ermənistən" anlaysı nə deməkdir?

Bisitun yazılı Armeni - "Yuxarı ölkə" (e.ə. VI-V ə.)

Prof. Z.Qeybullayev: "Arminiya" Axemeni dövründən gələn coğrafi əyalət-satraptılıq.

Prof. F.Ağaslıoğlu: "Arman/Ermeni Şərqi Anadoluda Mitan tayfa ittifaqından prototürk soy adı".

Prof. İ.Dyakonov: "I Armani Assuriyaya və Vavilon sərhəddində Uqar-Sallı; II Armani (Xolvani) Diyalə qollarından birində dağ".

Prof. J.Campbell: "Armi/Erme" qeyri-hay mənşəli, turan köklü Xattilardan olan Nairi xalqların biri. Pindar, Strabon "Coğrafiya" (13 kitab): Kiliyiyada (bugünkü Türkiyənin Karaman vilayətində) Ermenak adlı şəhər.

"Armi/Erme" türk-turanlıların yaşadığı ərazi ilə bağlıdır və etnomin Haylara aidiyəti yoxdur

1. Mamik və Konak: Türkistandan qaçaq düşən şəhzadələr - siyasi mühacirlər (III əsr, Əhlət Müş) Ərsaklar sülaləsindən sonra Kars vilayətinin hökmədləri, "Arminiya" ərazisinin en tanınmış alıları, xristianlıqdakı xidmətləri.

Tarixi arayış: Hunların şimal

"Dədə Qorqud": Oğuz ellərinin yerləşmə areali: İc Oğuz və Taş (Daş) Oğuz bəyləri: Qazan-Xan və Bayandur-Xan. Böyük Ərsaklar "Arminiya" ərazisini həmişə "doğma torpaq" hesab etmişlər.

saklar dövlətinin yaranması. Valərsak'ın Albaniyaya başçı Sasak boyundan Aranın təyin edilməsi (M.Kaqqanqatlı).

428-ci ilə qədər "Arminiya" adlanan ərazidə hökmərlər Böyük Ərsaklar (Parfiya) dövlətinin başçısı Böyük Ərsak'ın qardaşı Valərsak sülaləsinin töremələri və varisləri başçılıq ediblər.

"Bahr ül-Ensab" dastanı (anonim mənbə), Orhan Ş.Gökyay "Başlangıç" (1938-ci ilde) "Dədə Qorqud" nəşrinə giriş sözü - əski oğuzların miladdan önce Araz-Kür boylarına yerləşməsi, Bayandur-Xan sülaləsi və oğuz ellərin Xorasan-dan köçüb Ani və Kars ərazi-sində yerləşməsi.

Ərsaklar Xorasandan gələrək Araz-Kür-Çorux-Murat-Fərat boyu ərazi-lərdə hökmədarlıq ediblər.

"Dədə Qorqud": Oğuz ellərinin yerləşmə areali: İc Oğuz və Taş (Daş) Oğuz bəyləri: Qazan-Xan və Bayandur-Xan. Böyük Ərsaklar "Arminiya" ərazisini həmişə "doğma torpaq" hesab etmişlər.

XXII Ərsak (Val-Əps), 51-71-ci il, Parfiya hökmədəri Kiçik Ərsaklar dövlətini Roma tabeçiliyindən alaraq, öz qardaşını Olaş/Ulaş (Tiri-

(sol) və cənub (sağ) qolları, onları taleyi və şahzadələrin ölkədən qaçmasının səbəbi.

Erməni tarixi xronikaları.

Cebəos "Iraklı tarixi" və Gök-türklərdən eşitdiyi hekayə.

"Armenak soyundan deyillər, Genas (Gen)'dan (Doğu Türkis-tan) gelənlərdilər". Gəlmə tarixi: Parfiya hökmədəri Artavan (213-226-ci illər) və "Arminiya" başçısı Böyük Xosrov (217-252-ci illər) dövrü.


Mamikonların Vətənində ana-dan olan Taronlu M.Xorenski (II, 81, 84, 89; III, 87) Mamik'in adını "Mamgun / Mamkun" (hemçinin Asollıkkı) "Naradan və nə cür Mamikonlar boyu əmələ galib" (tercümə).

Ermənilər "Mamık" = "Mamık-uni" = Mamik sülaləsin-dən.

Fərq: M.Xorenski: Sasanilər (Ərdəşir (226-241-ci illər) dövrünə gətirir, Qərbe yollanmasına Şah-pur dövrü ilə).

4. Mamik sülaləsi və Qaraqo-yunlar.

Ərsakların Ahlat-Muş-Bitlis-Malazgert regionunun iç hissesi-nin Taru/Duru - Baran = Baran-Yurd = Baranlı adlandırılmasi.



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

(Gregurar) Lusavoric (Nurländirci Kirkor), ilk Katalikos. Tiridatın Ramadandan qayıdışı, taxt-taca çıxması və Kirkor'un ölkədə hörmətlə qəbul olunması.

Tiridat-Kirkor münasibətləri, Ripsime və Gayane, xristianlığın rəsmi dövlət dini kimi qəbul edilməsi və bəylərin bunu Mayakda (Kayseri) təntənəli qeyd etməsi.

Xristianlığın qəbul edilmə tarixi:

R.Grousset - 301-ci il; Y.Sandalgian - 305-ci il. Kevork Aslan ("Armenie et les Arméniens") - 301, 304, 305-ci illərdən biri.

8. Bəylər "Torkom" soyundan (Torkoman = Türkman).

Aqafanqel: "Arminiya əhalisi "Torkom irqindəndir".

Bizanslı Faustas (III, 13): "Torkomyan ölkəsi "Böyük Arminiya"-dır".

M.Xorenski (I, 10): "Burada oturan, yəni Torkom soyundan gələn bizlər".

Gevond/Leond (798-ci il) (fran-tərcüməsi) öz əsərini aşağıdakı sözlərle bitirir: "Torgomyan hekayətnaməsi bele bitir".

Torkom/Torgom - millət, soy, kök və s. (Tövrat) Arminiyaya aid Ərsaklar haqqında deyilir ki, onlar Türkmenistandan gələn Oğuz = Türkmen qoludur və "Torkom - an" (Torkomlar) adlanırlar. Dədə Qorqud: erməni klassik mərkəzlərində söz getdiyi hallarda heç bir "Er-mən: ve ya "Hay" sözü işlənmir".

Vahid Ömərov
Falsəfə üzrə falsəfə doktoru, dosent



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

18 iyun

Ses

“Barselona” Messi ilə müqaviləni uzadır?

Barselona” yaxın vaxtlarda kapitanı Lionel Messi ilə yeni müqavilənin detallarını razılaşdıracaq. Bu barədə “Mundo Deportivo” məlumat yayıb. Rəhbərliyin argentinalı hücumçuya 1+1 illik yeni sözleşmə təklifi etdiyi bildirilir.

“Yeni müqavilə 2023-cü ilin yayına qədər güvədə olacaq. Ancaq Messi hər mövsümün sonunda klubdan ayrılmak hüququnu qazanacaq. 32 yaşlı oyunçunun hazırlığı sözleşmesi 2021-ci ilin yayına qədərdir. Qeyd edək ki, Messi 2000-ci ildə “Barselona”nın akademiyasına qoşulub ve 2003-cü ildən əsas komandada çıxış edir.



“N

eftçi” “Qarabağ”ın forması ilə görüntüsü yayan futbolçusu Baqali Dabo haqda növbəti açıqlama yayıb. Qol.az xəber verir ki, klubun rəsmi

Ebru Gündəş rekord qazancla “O səs Türkiyə”yə qayıdır



Türkiyənin məşhur müğənnisi Ebru Gündəş üç il fasilədən sonra yenidən “O səs Türkiyə” verilişinin münsiflər heyətinə qayıdır. Sondakika.com xəber verir ki, ulduz müğənni hər həftə çəkilişdən 180 min lira (44 838 AZN) qazanacaq. Hadisə və MuratBozun verilişin hər çəkilişindən 70 min lira (17 437 AZN), Beyazit Öztürkün isə 90 min lira (22 419 AZN) qazandığı bildirilir.

DİN: borclu şəxs qismində axtarılan doqquz nəfər saxlanılıb

Ötən gün ərzində törədilmiş 28 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilir ki, əvvəlki dövrərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq iddiyyəti üzrə təhliv verilib. Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yolnəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinen 21 nəfər saxlanılıb.

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.
Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Son sahifə

Dənizdə üzmək
damarları möhkəmləndirir



Yay mövsümündə insanların ən çox üz tutduğu məkanlardan biri dəniz və onun qumlu sahiləridir. Onların hər ikisi sağlamlıq üçün çox böyük əhəmiyyət daşıyır. AZƏRTAC tibbi mənbələrə istinadla xəber verir ki, dəniz suyunun tərkibi mikroelementlərə zəngindir. Maqnezium immuniteti bərpə edir, kalsium sümküləri möhkəmləndirir, kalium qan teziqini normallaşdırır, brom sinirləri sakitləşdirir, yod organizmin mübadilə proseslərini qaydaya salır. Dənizdə üzmək damarların möhkəmlənməsi və əzələlərin rahatlaşmasına səbəb olur. Həkimlərin rəyinə görə, dəniz suyu dəri örtüyünün məsamələrinin təmizlənməsinə və dərinin cavanlaşmasına kömək edən ən yaxşı vasitədir. Dəniz suyu bir sıra xəstəliklər zamanı şəfəvericili rol oynayır. Dənizdə çımdıkdən sonra hematoma və göyərtilər itir, bədənde olan cızıq və çapıqlar tez sağalır. Oynaq xəstəlikləri, səs tellərinin bərpası və bütün boğaz xəstəlikləri zamanı da dəniz suyu mələhət görülür.

Qumla müalicə də təbabətde çoxdan sınaqdan çıxarılan şəfa üsullarından biridir. Artroz, artrit, revmatizm, polimielit xəstəlikləri, habelə sinir sisteminin nevralgiya, nevrit, radikulit xəstəlikləri zamanı dəniz qumu əvəzsiz şəfa mənbəyi sayılır.

Ronaldo oğlunu İnstagramda təbrik etdi

Cristiano Ronaldo
7 dəq. ·

Nem quero acreditar que o meu menino já tem 10 anos! Como o tempo passou... e desde sempre foste motivo de orgulho do pai que tanto te ama.
Muitos Parabéns, Filhote! Um dia Feliz! Amo-te muito!

Tərcüməyə bax



“Juventus”un futbolçusu Kristiano Ronaldo 10 yaşı münasibətilə oğlunu təbrik edib. Belə ki, bununla bağlı Instagram hesabında paylaşım edən portuqaliyalı hücumçu yazdı: “Oğlumun 10 yaşında olduğuna inana bilmirəm! Zaman neçə keçir... Və səni çox sevən ata üçün həmişə qürur mənbəyi olmuşan. Təbrik edirəm. Səni çox sevirəm!”

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Ses”in komputer mərkəzində yığılın, sahifələrin. “Azərbaycan” nəşriyyatında çap olunur. Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 4600